

**0124\_Az\_Qiyabi\_Yekun imtahan testinin sualları****Fənn : 0124 Regional iqtisadi siyasət və kəndin sosial-iqtisadi inkişafı**

1 Ölkənin sosial-iqtisadi yüksəlişinin sürətlənməsi üçün regional inkişafa nail olunması qarşıda duran nədir?

- heç nədir
- mühüm vəzifədir
- obyektidir
- subyektidir
- metoddur

2 Regional inkişafa nail olunması üçün zərurət təşkil edən nə çoxdur?

- əmək haqqı
- amillər
- nəqliyyat
- texnika
- işçi qüvvəsi

3 Regional inkişafın sürətlənməsinin əsasını nə təşkil edir?

- iqtisadi stimül
- regional siyasət
- tikinti
- əmək haqqı
- iqtisadi maraq

4 Regional inkişaf dövlət ərazi idarəetmə sistemində nəyə səbəb olur?

- marağa
- inkişafa
- heç nəyə
- zəifləməyə
- ziddiyyətə

5 Regional inkişafın sürətlənməsi regionların inkişafı arasındakı nə ilə əlaqədardır?

- əlaqəsi yoxdur
- kəskin fərqlərlə
- səmərəli inkişafı
- istehsalın təşkili
- əməyin təşkili ilə

6 Tarixən Azərbaycanın inkişafı və ərazi təşkilində nə olmuşdur?

- tarazlı əlaqə
- ziddiyyətlər
- qanunauyğunluq
- heç nə

- dinamik inkişaf

7 Azərbaycan Respublikası regionlarının inkişafı arasındakı ziddiyyətlər regionlarda nəyin formalaşmasını sürətləndirmişdir?

- əlaqələrin  
 kəskin fərqi  
 inkişafın  
 səmərəliliyin  
 əmək haqqının

8 Regional inkişaf və ərazi idarəetmə sahəsindəki ziddiyyətlər hansı regionu daha da inkişafı ilə nəticələnməmişdir?

- Gəncə-Qazax  
 Abşeron  
 bu olmamışdır  
 buna yol verilməmişdir  
 Dağlıq Qarabağ

9 Abşeron regionunun inkişafı digər regionlardan daha sürətlə inkişafa nə vaxt nail olunmuşdur?

- bu olmamışdır  
 SSRİ-nin bütün dövrü  
 hazırda  
 Böyük Vətən müharibəsi dövrü  
 müstəqillik dövrü

10 Azərbaycan Respublikasında ərazi tənzimlənməsi və idarə edilməsində nəyi geniş yayılmışdır?

- intensivləşməsi  
 şəbəkəsi  
 heç nəyi  
 ixtisaslaşması  
 təmərküzləşməsi

11 Azərbaycan Respublikasının ərazi tənzimlənməsi və idarə olunmasının neçə şəbəkəsi geniş yayılmışdır?

- 9 şəbəkə  
 3 şəbəkə  
 7 şəbəkə  
 8 şəbəkə  
 6 şəbəkə

12 Regional inkişafı təmin edən başlıca amil nədir?

- regional səviyyə  
 regional siyasət  
 tənzimlənmə  
 regional iqtisadiyyat  
 regional nəqliyyat

13 Regional inkişaf idarəetmədə nəyə imkan verir?

- stimullaşmaya
- inkişafa
- ziddiyyətə
- tənzimlənməyə
- ixtisaslaşmaya

14 Regional inkişafın zərurliyi regionların inkişafı arasındakı nə ilə əlaqədardır?

- stimullaşma ilə
- ciddi fərqlə
- eyni olmaqla
- ixtisaslaşması ilə
- intensivləşmə ilə

15 Ölkənin regionlarının təsərrüfat kompleksinin idarə olunması müəyyən edilərkən ona daxil olan regionu nəyi düzgün əsaslandırılmalıdır?

- heç nəyi
- böyüklüyü və növü
- nəqliyyat növləri
- infrastrukturunu
- iqtisadi inkişafı

16 Regional təsərrüfat kompleksinin idarə edilməsi müəyyən edilərkən aşağıdakılardan nəyin nəzərə alınması zəruridir?

- bunların heç biri
- bunların hamısı
- yalnız inzibati-ərazi quruluşu
- təkcə əhalinin milli tərkibi
- yalnız əhalinin yer dəyişmə səviyyəsi

17 Ayrı-ayrı ərazilərdə insan, maddi resurs və təbii amillər bir-birindən necə fərqlənir?

- təbii amil sabiq qalır
- həm kəmiyyət və həm də keyfiyyətə fərqlənir
- fərqlənmir
- bunlardan yalnız təbii amil fərqlənir
- resurs və insan amili fərqli olur

18 Regional inkişaf əlaqədar olaraq təbii, insan və resursların səviyyəsi və səmərəli istifadəsinin nəzərə alınması nə təşkil edir?

- düşünülmüş qərar
- obyektiv zərurət
- heç nə
- mənasız fəaliyyət
- səmərəsiz hərəkət

19 Cəmiyyətdə milli ədalətin mövcudluğu, iqtisadiyyatın sabit inkişafı və onların inteqrasiyası aşağıdakılardan nəyin inkişafını tələb edir?

- bunlara ehtiyac yoxdur
- bunların hamısı
- yalnız regionçuluğun
- təkcə regional iqtisadiyyatın
- yalnız regional idarəetmənin

20 Region sözünün mənası nədir?

- inzibati vilayət
- ölkə, vilayət
- yaşayış ərazisi
- inzibati ərazi
- inzibati ölkə

21 Rayon coğrafi mənada iqlim, relyef, iqtisadiyyat, əhalinin yerləşməsi, adət-ənənə və s. görə bir-birindən fərqlənən nədir?

- təsərrüfatçılıq formasıdır
- tam və bütöv ərazidir
- sahədir
- bölgədir
- torpaq sahəsidir

22 Ölkənin sosial-iqtisadi yüksəlişinin həyata keçirilməsi və əhalinin həyat şəraitinin yaxşılaşması nəyi obyektiv zərurətə çevirir?

- sosial inkişafın üstünlüyünü
- regionlarda yüksək inkişafı
- regionların ixtisaslaşmasını
- regionlarda tənzimləməni
- infrastrukturun inkişafını

23 Abşeron regionunun digər regionlara nisbətən inkişafına üstünlük verilməsi nəyə səbəb olmuşdur?

- istehsal-iqtisadi tənzimlənmənin inkişafına
- ümumi inkişafın zəifləməsinə
- nəqliyyatın inkişafına
- yol təsərrüfatının inkişafına
- ümumi inkişafın sürətləndirilməsinə

24 Milli iqtisadiyyatın inkişafı, əhalinin həyat şəraitinin yaxşılaşdırılması zəruriliyi harada yüksək inkişafı tələb edir?

- iri şəhərlərdə
- bütün regionlarda
- Abşeron regionunda
- Aran regionunda
- dağlıq və dağətəyi rayonlarda

25 Regionlarda nəyin inkişafı mövcud resurs və imkanlardan səmərəli istifadəni təmin edir?

- sosial problemlərin
- sahibkarlığın
- texnologiyanın
- maddi marağın
- infrastrukturun

26 Regionlarda nəyin düzgün formalaşması davamlı inkişafı, məşğulluğun yüksəlməsini, işsizliyin zəifləməsini həyata keçirir?

- istehsal kollektivlərinin
- sahibkarlığın
- əməyin təşkil
- əmək haqqının
- maddi marağın

27 Regionların inkişaf səviyyəsi arasındakı fərqlər aşağıdakılardan hansında mövcudur?

- bunların bəzində
- bunların hamsında
- tək-cə istehsal-iqtisadi
- yalnız texniki-texnoloji
- yalnız sosial

28 Regional inkişaf sürəti ən yüksək hansı regiondadır?

- Quba-Xaçmaz
- Abşeron
- Şirvan
- Aran
- Lənkəran-Astara

29 Ərazi tənzimlənməsi və idarə edilməsində nə geniş yayılmışdır?

- investisiya
- şəbəkə
- ixtisaslaşma
- stimullaşma
- intensivləşmə

30 Regional idarəetmə müəyyən edilərkən regionun nəyi nəzərə alınmalıdır?

- ixtisaslaşması
- böyüklüyü və növü
- tikintisi
- nəqliyyatı
- sosial

31 Regional inkişafı dair həyata keçirilən tədbirlər mövcud fərqlərin aradan qaldırılmasına və nəyin yaranmasına səbəb olur?

- regional tənzipləmənin
- regional tarazlığın və sosial ədalətin
- istehsal sahələrinin
- iqtisadi tənzipləmənin
- iqtisadi sabitliyin

32 Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətlənməsi nəyə tələbatın artmasına səbəb olur?

- regional məhsul
- regional sosial-iqtisadi inkişafa
- regional infrastruktura
- regional istehsala
- regional resursa

33 Regionların sosial-iqtisadi inkişafın sürətlənməsi nəyin sürətlə inkişafına şərait yaradır?

- əmək haqqının
- sahibkarlıq fəaliyyətinin
- məhsul istehsalının
- iqtisadi səmərəliliyin
- işçi qüvvəsinin

34 Regionlarda sahibkarlığın inkişafı ilə əlaqədar dövlət tərəfindən həyata keçirilən nəyin əhəmiyyəti artır?

- texnoloji tədbirlərin
- dövlət yardımı və himayələrin
- texniki xidmətlərin
- təşkilati işlərin
- iqtisadi amillərin

35 Aşağıdakılardan hansı sahibkarlığın inkişafına həlledici təsir göstərir?

- əmək sərfi
- hüquqi təminat və sağlam rəqabət
- əmək haqqı
- rentabellik
- istehsal-iqtisadi əlaqə

36 Sahibkarlıq fəaliyyəti ilə əlaqədar nəyin qəbul edilməsi regionlarda sahibkarlığın inkişafını sürətləndirmişdir?

- yeni iş yerlərinin yaradılması
- iqtisadi qanunların qəbul edilməsi
- maliyyələşmənin sabitləşməsi
- kreditin azaldılması
- iqtisadi səmərəliliyin tənziplənməsi

37 Regionlarda aqrar sahibkarlıq fəaliyyətinin səmərəliliyinə nəyin genişlənməsi ilə nail olunur?

- əmək təşkilinin
- aqrar islahatların
- mexanikləşmənin

- texnoloji proseslərin
- aqrar tənzimlənmənin

38 Məhsul istehsalına marağın yüksəldilməsinə dair verilən müddətli güzəştlər nə vaxta qədər uzadılmışdır?

- 1 yanvar 2017
- 1 yanvar 2013
- 1 yanvar 2015
- 1 yanvar 2014
- 1 yanvar 2016

39 Praktikada regionların müəyyən edilməsi üzrə neçə formada yanaşmalar mövcuddur?

- 6 növ
- 3 növ
- 5 növ
- 4 növ
- 7 növ

40 Bir əlamətə görə müəyyən edilən region hansıdır?

- sadə-mürəkkəb
- sadə və bircinisli
- çox sadə və ikicinisli
- mürəkkəb
- çox mürəkkəb

41 Bir çox əlamət kompleksi nəzərə alınmaqla müəyyən edilən regiona aşağıdakılardan hansı aiddir?

- bunlar əhatə etmir
- bunların hamsı
- yalnız fiziki xüsusiyyəti nəzərə alınmalıdır
- yalnız fiziki-coğrafi ölkələr
- tək-cə fiziki-coğrafi vilayətlər

42 Regionlarda təbii, əmək və resurslardan səmərəli istifadə edilməsi nə təşkil edir?

- obyektiv qərar
- obyektiv zərurət
- düşünülmüş qərar
- bələdiyyənin göstərişi
- İcra Hakimiyyətinin sərəncamı

43 Rayon coğrafi mənada relyef, iqlim, əhali, adət-ənənə və s. görə biri dəyərindən fərqlənən nədir?

- təsərrüfat formasıdır
- tam və bütöv ərazidir
- tam sahədir
- tam bölgədir
- məkandır

44 Müasir dövrdə nəyin inkişafı mövcud resurslardan istifadəni təmin edir?

- icarə təşkilatların
- sahibkarlığın
- mexanikləşməni
- Dövlət müəssisələrini
- kollektiv təşkilatın

45 Araşdırmalardan hansı regionlarda social-iqtisadi inkişafa daha real imkan verir?

- kooperativlər
- sahibkarlıq formaları
- infrastruktura
- kooperasiya
- kollektiv müəssisə

46 Regional inkişafın müvəffəqiyyəti nəyin düzgün, beynəlxalq təcrübəyə uyğun müəyyən edilməsindən asılıdır?

- iqtisadi əlaqələrin
- regional inkişaf siyasətin
- iqtisadi tənzimlənmənin
- regional texnologiyaları
- istehsalın stimullaşdırılmasının

47 Ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətinin tərkib hissəsini nə təşkil edir?

- texnoloji proseslər
- regional iqtisadi inkişaf siyasəti
- iqtisadi əlaqələr
- elmi-texniki tərəqqi
- istehsalın marağın artırılması

48 Regional iqtisadi inkişaf siyasəti müəyyən edilərkən ölkənin sosial-iqtisadi inkişafının nəyi əsas götürülməlidir?

- sosial cəhətləri
- inkişaf tələbləri
- tənzimlənmə qaydaları
- əlaqələrin qurulması
- investisiya siyasəti

49 Ölkənin sosial-iqtisadi inkişaf siyasəti ilə regional iqtisadi inkişaf siyasəti arasında əlaqə necə olmalıdır?

- biri digərindən aslı deyil
- qarşılıqlı olmalıdır
- əlaqə olmamalıdır
- əlaqəyə ehtiyac yoxdur
- onlar müxtəlif istiqamətdir

50 Regional iqtisadi inkişaf ilə sosial-iqtisadi inkişaf arasında necə münasibət qurulmalıdır?



- biri digərindən asılı deyil
- biri-birini tamamlamalıdır
- biri-birindən asılı deyil
- müxtəlif məqsədli tədbirlərdir
- heç bir əlaqəsi yoxdur

51 Sosial-iqtisadi inkişaf və regional iqtisadi inkişaf siyasətlərinin birgə inkişafı nəyə səbəb olur?

- əmək haqqının artmasına
- ümumi inkişaf və tərəqqiyə
- elmi-texniki tərəqqiyə
- sosial sabitliyə
- texnologiyanın inkişafına

52 Sosial-iqtisadi inkişaf siyasətinin qarşısına hansı məqsədlər qoyulur?

- iqtisadi-siyasi
- cari və strateji
- gündəlik
- rüblük
- illik

53 Sosial-iqtisadi inkişaf siyasətinin məqsədlərinin icrası üçün nə müəyyən edilməlidir?

- siyasi vəzifələr
- vəziyyətlər və onların vasitələri
- iş planı
- cari vəzifələr
- strateji vəzifələr

54 Ölkənin sosial-iqtisadi inkişaf siyasəti elmi-texniki tərəqqinin inkişafında nəti nəzərdə tutur?

- düzgün tənzimlənməsini
- sürətlənməsini
- sabit inkişafı
- dəyişilməsini
- sabit saxlanılmasını

55 Regional iqtisadi inkişaf siyasəti dövlətin sosial-iqtisadi siyasətinin nəyidir?

- onlar siyasət deyildir
- başlıca istiqamətindən biridir
- əlaqəsi yoxdur
- müxtəlif siyasətdir
- eyni siyasətdir

56 Dövlətin sosial-iqtisadi inkişaf siyasətinin əsas amilləri nədir?

- yalnız xarici amillər
- daxili və xarici amillər
- belə amil yoxdur

- yalnız daxili amillər
- tək cə təşkilati amillər

57 Regional iqtisadi inkişaf siyasətinin reallaşma mexanizmi dövlətin sosial-iqtisadi inkişaf siyasətinin reallaşma mexanizmlə əlaqə var?

- əlaqəsi zəifdir
- tərkib hissəsidir
- əlaqə yoxdur
- ayrı-ayrı istiqamətlərdir
- biri digərini təkrar edir

58 Nəyin düzgün və beynəlxalq təcrübəyə uyğunlaşması regional inkişafa səbəb olar?

- regional investisiyanın
- regional inkişaf siyasətin
- ixtisaslaşmanın
- texnologiyanın
- regional inteqrasiyanın

59 Regional sosial-iqtisadi inkişafın başlıca istiqaməti nə ilə müəyyən edilir?

- regional stimullaşma
- regional inkişaf siyasəti
- regional inteqrasiya
- regional kooperasiya
- regional investisiya

60 Sosial-iqtisadi inkişafın əsas tərkib hissəsi nədir?

- regional texnoloji proseslər
- regional inkişaf siyasəti
- maddi maraq
- iqtisadi əlaqə
- elmi-texniki tərəqqi

61 Azərbaycan Respublikasında regional iqtisadi inkişaf siyasətinin qarşısına qoyulan başlıca məqsəddə nə daxildir?

- bunlar əhatə etmir
- bunların hamısı
- yalnız istehsalın üstün yerləşməsi
- yalnız istehsalın inkişafına şərait yaradılması
- yalnız iqtisadi, sosial, ekoloji ziddiyyəti yumşaltmaq

62 İqtisadiyyatın sabit inkişafı, daxili və xarici bazarlarda mövqeyi möhkəmləndirmək, sosial-iqtisadi yüksəlişi təmin etmək üçün nəyə əməl edilməlidir?

- rentabelliğin aşağı salınmasının
- məhsuldar qüvvənin düzgün yerləşməsinə
- əmək haqqının artımına

- əmək sərfinin azalmasına
- ekstensiv inkişafa

63 Ölkənin sosial-iqtisadi inkişafının sürətlənməsi ilk növbədə nəyin sürətlənməsindən asılıdır?

- regional iqtisadi əlaqə
- regional sosial-iqtisadi inkişaf
- regional ixtisaslaşma
- regional tənzimlənmə
- regional infrastruktura

64 Regional sosial-iqtisadi inkişaf siyasəti hər bir region, təsərrüfat, sahə qarşısında nə qoyur?

- kadr hazırlığı
- mühüm və perspektiv məqsəd
- infrastrukturun genişlənməsi
- əməyin səmərəli təşkili
- struktur dəyişikliyi

65 Dövlətin regional iqtisadi inkişaf siyasətinin müvəffəqiyyəti ilk növbədə nəyinin düzgün seçilməsindən asılıdır?

- iqtisadi ölçülərinin
- əmək haqqı formasının
- obyektlərinin
- əməyin təşkili qaydasının
- istehsal ölçülərinin

66 Regional iqtisadi inkişafın siyasətinə əməl edilməsi üçün onun məqsədi və vəzifələri nə edilməlidir?

- sərbəst olmalıdır
- düzgün seçilməlidir
- əlaqələndirilməlidir
- tənzimlənməlidir
- tarazlaşdırılmalıdır

67 Regional iqtisadi inkişafın məqsədləri, vəzifələri və yerinə yetirmə vasitələri bütün regionlarda eynidirmi?

- bir-birindən asılıdır
- müxtəlifdir
- eynidir
- oxşardır
- əlaqəlidir

68 Regional inkişaf siyasətin öz məqsədlərinə görə aşağıdakı istiqamətlərin hansından asılıdır?

- bunların heç biri
- yalnız ümumi strateji və konkret praktiki
- yalnız ümumi-strateji
- yalnız konkret, praktiki
- yalnız ümumi konkret

69 Ümumi strateji baxımdan regional inkişaf siyasətində nəyin təmin edilməsi qarşıya məqsəd qoyulur?

- rentabelliğin
- səmərəlilik və ədalətin
- iqtisadiyyatın tənzimlənməsi
- istehsalın tarazlaşması
- əmək haqqının

70 Regional inkişaf siyasətində milli inkişaf və rifah üçün nəyin səmərəli yerləşdirilməsi nəzərdə tutulur?

- istehlakın
- istehsalın
- əmək ehtiyatının
- resursların
- əmlakın

71 Ölkə regionlarının inkişafında milli inkişaf və rifah üçün nədən səmərəli istifadə edilməlidir?

- nəqliyyatdan
- istehsal potensialından
- əkin yerindən
- texnikadan
- əmlakdan

72 Ölkədə nəzərdə tutulan rifaha çatmaq üçün bütün regionların əhalisinin eyni imkana malik olması nədir?

- nisbi inkişaf
- ədalətlik
- müxtəliflik
- nisbi sabitlik
- tam sabitlik

73 Regional inkişaf əlaqədar sosial-iqtisadi inkişafın nəyi əsas götrülməlidir?

- sosial inkişaf
- inkişaf tələbləri
- investisiya siyasəti
- inteqrasiya prosesləri
- iqtisadi əlaqələr

74 Sosial-iqtisadi inkişaf əlaqədar nə müəyyən edilməlidir?

- strateji əlaqələr
- vəzifələr və vasitələr
- iş planı
- cari işlər
- siyasi tədbirlər

75 Sosial-iqtisadi inkişaf əlaqədar qarşıya hansı məqsədlər qoyulmuşdur?

- siyasi

- cari və strateji
- rüblük
- illik
- iqtisadi

76 Ümumi-strateji məqsədə çatmaq üçün hər bir ölkədə inkişaf səviyyəsindən asılı olaraq nə müəyyən edilir?

- praktiki məqsəd
- konkret-praktiki məqsəd
- iqtisadi stimül
- istehsalın təşkili
- sosial məqsəd

77 Regionların sosial-iqtisadi inkişafına dair müəyyən edilən məqsəd və vəzifələrin uğurla yerinə yetirilməsi üçün nə edilmişdir?

- konfranslar keçirilmişdir
- normativ-hüquqi baza yaradılmış
- tədbirlər işlənilmiş
- tövsiyələr verilmiş
- əmək haqqı artırılmış

78 Son illər ölkəmizdə regional inkişafa dair həyata keçirilən tədbirlər regionların inkişaf səviyyəsində nəyə səbəb olmalıdır?

- təmərküzləşməyə
- tarazlığın yaranmasına
- istehsalın intensivləşməsinə
- ekstensiv inkişafa
- ixtisaslaşmaya

79 Sosial-iqtisadi inkişafa dair qarşıya qoyulan məqsədlər eynidirmi?

- müxtəlif deyildir
- müxtəlifdir
- oxşardır
- eynidir
- nisbi fərqlidir

80 Regional inkişafın təmin edilməsi üçün ümumi iqtisadiyyatın, sənaye və aqrar sahənin nəyi səmərəli təkmilləşməlidir?

- istehsalın istiqaməti
- sahə və ərazi quruluşu
- ixtisaslaşması
- texniki-texnoloji amilləri
- əməyin bölgüsü

81 Regional iqtisadi inkişaf əlaqədar olaraq hansı tədbirlərin həyata keçirilməsinə nail olunmalıdır?

- bunlar əhatə etmir

- bunların hamısı
- yalnız iqtisadi
- yalnız sosial-təşkilati
- yalnız texniki-texnoloji

82 Regionların xüsusiyyəti, emal sənaye sahələri, məhsulların daşınma və saxlanılma şəraiti nəzərə alınmaqla hansı məhsul istehsalı artırılmalıdır?

- qeyri-ərzaq
- ərzaq
- pambıq
- tütün
- yemçilik

83 Regionlarda azad iqtisadi zonaların formalaşması və səmərəli fəaliyyət göstərməsi üçün nə yaradılmalıdır?

- texniki-təmir bazaları
- normativ-hüquqi baza
- maddi-texniki baza
- kadr hazırlığı
- infraqurum

84 Regionlarda inkişaf edən emal sənaye sahələri hansı xammala əsaslanmalıdır?

- qonşu ölkələrin xammalı
- yalnız yerli xammal
- xarici məhsullar
- digər regionların məhsulları
- yerli və xarici xammal

85 Regionlarda aqrar sahibkarlığın inkişafı üçün onlarda aşağıdakı amillərin hansının səmərəliliyi yüksəldilməlidir?

- bunlara ehtiyac yoxdur
- bunların hamısı
- yalnız maliyyə-kredit, vergi, qiymət
- yalnız tədarük, təchizat, servis xidmətləri
- yalnız emal, satış, saxlama şəraiti

86 Regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə sənayenin nəyi təkmilləşdirilməlidir?

- kadr hazırlığı
- sahə və ərazi quruluşu
- təşkilat forması
- əmək haqqı sistemi
- istehsalın təşkili

87 Regional iqtisadi inkişaf siyasəti dövlətin sosial-iqtisadi inkişaf siyasəti ilə hansı əlaqəyə malikdir?

- müxtəlif məqsəddir
- başlıca istiqamətdən biridir

- müxtəlif siyasətdir
- əlaqəsi yoxdur
- eyni məqsədə malikdir

88 Sosial-iqtisadi inkişafın başlıca amilinə nə deyilir?

- texnoloji amillər
- daxili və xarici amillər
- siyasi amillər
- təşkilati amillər
- iqtisadi amillər

89 Sosial-iqtisadi inkişaf nəyin sürətlənməsindən asılıdır?

- regional texnikanın
- regional inkişafı
- ixtisaslaşmanın
- kooperasiyanın
- regional texnologiyası

90 Regional inkişafa nail olunması üçün onun məqsəd və vəzifələri necə tənzimlənməlidir?

- müasir olmalıdır
- düzgün seçilməlidir
- əlaqələndirilməlidir
- düzgün müəyyən edilməlidir
- səmərəli qurulmalıdır

91 Regionlarda sosial-iqtisadi yüksəlişin həyata keçirilməsi nədən səmərəli istifadəni tələb edir?

- əməl müəssisələrindən
- resurs və imkanlardan
- nəqliyyatdan
- maşın-mexanizmlərin
- mütəxəssislərdən

92 Sosial-iqtisadi inkişafın sürətləndirilməsi məqsədi ilə ölkə üzrə nəyin elmi əsaslarla aparılması vacibdir?

- regional səmərəliliyin
- regional bölgünün
- ixtisaslaşmanın
- yerləşmənin
- inteqrasiyanın

93 Ölkənin regional bölgüsü üsullarının hər birinin özünə məxsus nəyi vardır?

- texniki təminatı
- üstün və çatışmayan cəhətləri
- təşkilati forması
- aparılması mərhələsi
- stimullaşma mərhələsi

94 Azərbaycanın ərazisi çox böyük olmasa da onun nəyi arasında fərqlər böyükdür?

- bunların heç biri
- bunların hamısı
- yalnız iqlim və relyefi
- yalnız coğrafi mövqeyi, inzibati ərazi bölgüsü
- yalnız rayonlaşma şəbəkəsi, iqtisadi inkişafı və s.

95 Azərbaycan Respublikasının təbii-iqlim, relyef, coğrafi və s. şəraiti arasındakı fərqlər nəyin mürəkkəb olmasına səbəb olmuşdur?

- iqtisadi münasibətlərin
- rayonlaşma şəbəkənin
- iqtisadi səmərəliliyin
- istehsalın səviyyəsini
- maddi-texniki bazanın

96 İctimai quruluşdan, məhsuldar qüvvənin inkişafından, idarəetmənin formasından və s. asılı olaraq rayonlaşma şəbəkəsinə nə baş vermişdir?

- səviyyəsi azaldılmışdır
- əsaslı dəyişiklik olmuşdur
- sabit qalmışdır
- nisbətən dəyişmişdir
- heç nə olmamışdır

97 Azərbaycanda aşağıdakı bölgü sisteminin hansı forması daha qədim tarixə malikdir?

- iqtisadi-coğrafi
- inzibati-ərazi
- inzibati
- ərazi
- iqtisadi

98 Azərbaycanda çox uzun dövrlər aşağıdakılardan hansı bölgü mövcud olmuşdur?

- yalnız xanlıq və bəyliklər
- xanlıq-sultanlıq-bəylik
- yalnız xanlıqlar
- yalnız sultanlıqlar
- yalnız bəyliklər

99 Azərbaycan Rusiya ilə İran arasında bölündükdən sonra (1828-ci il, Gülistan müqaviləsi) hansı idarəetmə forması yaranmışdır?

- bölgələr
- əyalət və quberniyalar
- xanlıqlar
- rayonlar
- vilayətlər



100 Azərbaycanda 1920-ci ildə aşağıdakı idarəetmənin hansı forması təsdiq edilmişdir?

- inzibati-rayon
- quberniya-qəza
- xanlıq-bəylik
- bölgə-rayon
- xanlıq-sultanlıq

101 Regional bölgü üsulları bir-birindən nə ilə fərqlənir?

- stimullaşma üsuluna görə
- üstün və çatışmayan cəhətlərinə görə
- texniki təminatına görə
- təşkili formasına görə
- aparılması mərhələsinə görə

102 Rayon bölgü üsullarından hansı daha qədim tarixə malikdir?

- inzibati-iqtisadi
- inzibati-ərazi
- iqtisadi
- ərazi
- iqtisadi ərazi

103 Ölkəmizin ümumi ərazisi çox da geniş olmasada onun nəyi bir-birindən kəskin fərqlənir?

- iqtisadi inkişafı
- bunların hamısı
- iqlim və relyefi
- inzibati ərazi bölgüsü
- rayonlaşma şəbəkəsi

104 Sovet Hakimiyyəti dövrü Azərbaycan Respublikasında hansı bölgü forması yaranmışdır?

- bunlardan ilk ikisi
- bunların hamısı
- inzibati rayonlar
- muxtar respublika
- muxtar vilayət

105 Hazırda Azərbaycan Respublikasında aşağıdakılardan hansı idarəetmə forması fəaliyyət göstərir?

- bunları əhatə etmir
- bunları əhatə edir
- yalnız inzibati rayonlar
- tək-cə şəhər və şəhərdaxili rayonlar
- qəsəbə və kəndlər

106 Azərbaycan Respublikasında hazırkı bölgü şəbəkəsi hansı inkişafı tam təmin edir?

- sosial-iqtisadi

- sosial-iqtisadi və mədəni
- yalnız iqtisadi
- yalnız sosial
- yalnız mədəni

107 Ölkənin inzibati-ərazi vahidlərindən bölgüsü prinsipi nəyə tam cavab verir?

- iqtisadi səmərəliliyə
- ehtiyatlardan istifadəyə və perspektiv inkişafa
- əmək bölgüsünə
- inteqrasiya prosesinə
- kadr hazırlığına

108 Ölkənin inzibati-ərazi vahidlərinə bölgüsü necə qəbul olunur?

- kitablarda yazılır
- elmi əsaslandırılır, qanunla rəsmiləşdirilir
- mərkəzi qaydada təsdiq olunur
- tövsiyə ilə bəyənilir
- kollegiyada baxılır

109 Ölkənin sosial-iqtisadi inkişafı ilə əlaqədar qarşıda duran əsas vəzifələrin yerinə yetirilməsi üçün inzibati-ərazi bölgüsü ilə yanaşı hansı bölgü formasında istifadə olmalıdır?

- rayon ərazi
- təsərrüfat-ərazi
- iqtisadi-ərazi
- təşkilati-ərazi
- region ərazi

110 Azərbaycanda iqtisadi rayonlaşma hansı göstəriciyə görə fərqlənən ayrı-ayrı ərazilər üzrə aparılır?

- əmək haqqının səviyyəsi
- istehsalın ixtisaslaşması və məhsuldar qüvvələrin yerləşməsi
- istehsalın səviyyəsinə
- iqtisadi göstəricilərə
- əməyin təşkili

111 İqtisadi rayonlaşdırma respublikanın məhəlli ərazi üzrə investisiya qoyuluşunun düzgün bölüşdürülməsinə nə edir?

- rentabellik zəifləyir
- mühüm rol oynayır
- əlaqəsi yoxdur
- investisiyanın əhəmiyyəti azdır
- istehsal sabitləşir

112 Azərbaycanda iqtisadi rayonlaşdırma nəqliyyat, rabitə, iqtisadi əlaqələrin səmərəliliyi nə edir?

- heç nə etmir
- yüksəldir

- sabit saxlayır
- aşağı salır
- yenidən təşkil edir

113 İqtisadi rayonlaşdırma yeni ehtiyatların aşkara çıxarılmasına və onlardan səmərəli istifadəyə nə edir?

- stimulu yüksəldir
- şərait yaradır
- onların əlaqəsi zəifləyir
- təsir göstərmir
- maraq yaratmır

114 Azərbaycan Sovetlər birliyinə daxil olan dövrlər ölkənin təbii-təsərrüfat bölgüsü nəzərə alınmaqla ərazisində neçə iqtisadi rayon yaranmışdır?

- 5 rayon
- 9 rayon
- 11 rayon
- 13 rayon
- 12 rayon

115 Gülüstan (1828 il) müqaviləsi Azərbaycanda hansı idarəetmə forması yaratmışdır?

- ərazilər
- əyalət və quberniyalar
- bəyliklər
- xanlıqlar
- rayonlar

116 Ölkəmizdə 1920-ci ildə hansı idarəetmə forması üstünlük təşkil edir?

- bölgə-rayon
- quberniya-qəza
- xanlıqlar
- bəylik-xanlıq
- qəza-ərazi

117 Müasir bölgü şəbəkəsi aşağıdakılardan hansının inkişafını təmin edir?

- yalnız sosial-iqtisadi
- yalnız sosial-iqtisadi-mədəni
- yalnız sosial
- təkə iqtisadi
- yalnız mədəni

118 Müasir dövrdə inzibati-ərazi bölgü ilə yanaşı hansı bölgü formasında istifadə olunur?

- təşkilati-ərazi
- təsərrüfat-ərazi
- rayon-ərazi
- regional-ərazi

iqtisadi-ərazi

119 İqtisadi-coğrafi rayonlaşma ilə məhsul istehsalı arasında əlaqə var?

- heç bir əlaqə  
 müsbət əlaqə  
 mənfi əlaqə  
 ziddiyyətli əlaqə  
 əlaqə yoxdur

120 Azərbaycan Respublikasında iqtisadi rayonlaşma qaydası ardıcıl olaraq təkmilləşdirilərək hansı rayonlaşdırma şəbəkəsi yaradılmışdır?

- təbii-coğrafi  
 iqtisadi-coğrafi  
 iqtisadi-ərazi  
 regional-ərazi  
 siyasi-coğrafi

121 Azərbaycanda iqtisadi-coğrafi rayonlaşma şəbəkəsi əsas götürülərək ölkədə necə iqtisadi-coğrafi rayon yaradılmışdır?

- 7 rayon  
 10 rayon  
 9 rayon  
 11 rayon  
 13 rayon

122 İqtisadi-coğrafi rayonlaşma ölkədə məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsi və istifadəsinə nəətmişdir?

- səmərəli olmamışdır  
 müsbət təsir  
 mənfi təsir  
 heç nə  
 sabit qalmış

123 Azərbaycanda iqtisadi-coğrafi rayonlaşma ilə kəndə təsərrüfatı məhsulları istehsalının ixtisaslaşma və inkişafı arasında nə kimi əlaqə var?

- əlaqə bərpa olunur  
 müsbət əlaqə  
 əlaqə yoxdur  
 mənfi əlaqə  
 əlaqə pozulur

124 İqtisadi-coğrafi rayonlaşma k/t-da istehsal-iqtisadi əlaqəyə təsir edirmi?

- əlaqədinamik olaraq aşağı düşür  
 əlaqənin səmərəsi yüksəlir  
 onların əlaqəsi yoxdur

- əlaqənin səmərəsi aşağı düşür
- əlaqə sabit qalır

125 Ölkənin sosial-iqtisadi yüksəlişinə dair qarşıya qoyulan vəzifələr regionların təbii imkanlarından istifadəyə və ətraf mühitin mühafizəsinə cavab verir?

- mühafizəyə cavab verir
- uyğun deyildir
- tam cavab verir
- nisbətən uyğundur
- səmərəliliyə uyğundur

126 Azərbaycanda rayonlaşma aparılarkən aşağıdakı şərtlərin hansının nəzərə alınması labüddür?

- bunların bəzisi
- bunların hamısı
- dağlıq və düzənliklər
- iqlim, bioloji amil, torpaq örtüyü
- ekoloji şərait

127 Azərbaycanda rayonlaşma aparılarkən aşağıdakı amillərdən hansının nəzərə alınmağı mütləq labüddür?

- bunların hamısı
- mineral xammal və ekoloji şərait
- yalnız mineral xammalı
- yalnız ekoloji amil
- yalnız süni ehtiyatlar

128 Mürəkkəb təbii və ekoloji şəraitin təsiri nəticəsində formalaşan iqtisadi rayonlar arasında nə formalaşır?

- eyni şərait
- müxtəliflik
- oxşarlıq
- bənzərlik
- nisbətən oxşarlıq

129 İqtisadi rayonlaşma dedikdə ixtisaslaşma təbii şərait, əhalinin məskunlaşması, mədəni həyatın formalaşması nəzərə alınmaqla müəyyən edilən və digərindən fərqlənən nədir?

- sosial sahə
- bir ərazi hissəsi
- yaşayış məntəqəsi
- istehsal-xidmət sahəsi
- əhalinin məşğul olduğu ərazi

130 Müasir iqtisadi rayonlaşma aparılarkən aşağıdakılardan hansı əsas götürülmüşdür?

- yalnız özünəməxsus xüsusiyyətin olması
- bunların hamısı
- yalnız xalq təsərrüfatının əsaslaşması
- yalnız təbii şərait və əhalinin məskunlaşması

- yalnız təsərrüfat-mədəni həyatın tarixən formalaşması

131 Yeni rayonlaşma prinsipinə əsasən Azərbaycanda neçə iqtisadi rayon yaradılmışdır?

- 8 region  
 10 region  
 7 region  
 9 region  
 12 region

132 Azərbaycanda mövcud iqtisadi regionlardan bütün göstəricilər üzrə ən böyüyü hansıdır?

- Abşeron  
 Aran  
 Naxçıvan  
 Gəncə-Qazax  
 Quba-Xaçmaz

133 Azərbaycanın ən böyük regionu olan Aran regionuna neçə inzibati rayon daxildir?

- 24 rayon  
 19 rayon  
 21 rayon  
 23 rayon  
 15 rayon

134 Rayonlaşma aparılarkən aşağıdakı amillərin nəzərə alınmasına təmin edilməlidir?

- meliorasiyanın inkişafı  
 bunların hamısı  
 dağlıq və düzənliklər  
 bioloji amil, qilim, torpaq  
 ekoloji şərait

135 Aşağıdakı amillər təbii imkanlardan istifadəyə və ətraf mühitin mühafizəsinə cavab verirmi?

- tam uyğundur  
 uyğun deyil  
 cavab verir  
 nisbətən uyğundur  
 yenidən qurulmalıdır

136 Azərbaycan Respublikasında 90-cı illərdə nə təmin edilmişdir?

- işçi qüvvəsi  
 siyasi və iqtisadi sabitlik  
 elmi-texniki tərəqqinin inkişafı  
 əməyin təşkili  
 maddi-texniki baza

137 Ölkəmizdə 90-cı ildə islahatların uğurla aparılması nəticəsində nəyin əsası qoyulmuşdur?

- əmək haqqının artımının
- iqtisadi yüksəlişin
- məhsul istehsalının
- keyfiyyətin yüksəlməsini
- sosial inkişafın aşağı düşməsi

138 Azərbaycanda islahatların aparılmasının başlıca məqsədi nəyə malik olan müstəqil Dövlət qurulmasından ibarət olmuşdur?

- istehsalın ixtisaslaşmasına
- güclü iqtisadiyata
- düzgün əmək təşkili formasına
- səmərəli əmək haqqı sisteminə
- istehsal strukturunun tənzimlənməsinə

139 “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” nə vaxt təsdiq olunmuşdur?

- 11 mart 2004
- 11 fevral 2004
- 1 fevral 2004
- 21 fevral 2004
- 1 mart 2004

140 Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının başlıca məqsədi mövcud potensialdan və imkanlardan səmərəli istifadə etməklə nəyə nail olmaqdan ibarətdir?

- rentabelliyin yüksəlməsinə
- sosial-iqtisadi yüksəlişə
- kadr hazırlığına
- istehsalın yüksəlişinə
- əmək haqqının çoxalmasına

141 Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında aqrar sahədə nəyin dərinləşməsi nəzərdə tutulmuşdur?

- aqrokimyəvin xidmətin
- islahatların
- ixtisaslaşmanın
- inteqrasiyanın
- texniki xidmətin

142 Regionların sosial-iqtisadi inkişafı Proqramında aqrar sahədə nəyin sürətlə formalaşdırılmasına nail olunması nəzərdə tutulmuşdur?

- maliyyələşmənin
- sahibkarlığın
- gəlirlərin
- iqtisadi əlaqələrin
- kreditləşmənin

143 Regionların sosial-iqtisadi inkişaf Dövlət Proqramında aşağıdakılardan hansının sürətlə inkişafına nail olunmalıdır?

- nəqliyyatın formalaşması
- iş yerlərin yaradılması
- əməyin təşkili
- kadr hazırlığı
- istehsal xidmətləri

144 Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında aşağıdakılardan hansının yüksəldilməsi vacib hesab edilmişdir?

- rentabelliyin
- məşğulluğun
- əmək məhsuldarlığının
- əmək haqqının
- mexanikləşmənin

145 Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı aqrar sahədə sahibkarlığın hansı formasının inkişafını zəruri hesab etmişdir?

- kiçik müəssisələrin
- müxtəlif formaların
- yalnız kəndli (fermer) təsərrüfatları
- yalnız fərdi təsərrüfatlar
- yalnız kooperativlərin

146 Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında qarşıya qoyulan başlıca məqsəd hər bir regionda mövcud olan nədən səmərəli istifadəyə nail olmaqdır?

- yalnız investisiya qoyuluşundan
- potensial və sərvətdən
- yalnız iş qüvvəsindən
- yalnız maddi-texniki resurslardan
- yalnız maliyyə vəsaitindən

147 Regionların sosial-iqtisadi inkişaf Dövlət Proqramı digər proqramlardan nə ilə fərqlənir?

- təbliğ olunma forması
- çox cəhətliliyi
- sənədin həcmi
- qəbul olunma tarixi
- qüvvəyə minmə forması

148 Aqrar islahat nəticəsində aşağıdakılardan nəyə nail olunmuşdur?

- səmərəli stimullaşmaya
- siyasi və iqtisadi sabitliyə
- texniki tərəqqiyə
- elmin inkişafına
- mütərəqqi texnologiyaya



149 Aqrar islahatlar nəticəsində 90-cı illərdə nəyin əsası qoyulmuşdur?

- tənzimlənmənin
- iqtisadi yüksəlişin
- inteqrasiyanın
- texnologiyanın
- sosial yeniliklərin

150 Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı 2004-cü ilin hansı ayında qəbul edilmişdir?

- 5 mart
- 11 fevral
- 15 fevral
- 10 mart
- 24 fevral

151 Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında ölkənin həyatının hansı sahəsinin inkişafı öz əksini tapmışdır?

- yalnız iqtisadi
- iqtisadi, mədəni, sosial
- yalnız sosial
- yalnız mədəni
- yalnız siyasi

152 Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında bütün region və iqtisadi rayonlar üzrə qarşıya konkret vəzifələr qoyulur və onların nəyi müəyyən edilir?

- yalnız investisiya qoyuluşu
- yerinə yetirməsi istiqamətləri
- yalnız maliyyə vəsaiti
- yalnız kadr təyinatı
- yalnız əmək haqqı fondu

153 Müasir dövrdə regional siyasətin xüsusiyyəti ondan ibarətdir ki, inkişaf səviyyəsindən və mövcud potensialdan istifadədən asılı olaraq rayonlar qrupu necə müəyyən edilməlidir?

- təhlil əsasında
- differensial qaydada
- fərdi qaydada
- birlikdə
- qarşıq yolla

154 Regional siyasətə əsasən mövcud potensialı və imkanları ilə müqayisədə iqtisadiyyatı geri qalan rayonların necə inkişaf etdirilməsi nəzərdə tutulur?

- göstəriş əsasında
- daha sürətlə
- orta inkişafa uyğun
- nisbətən zəif
- plana əsasən

155 Regional inkişaf siyasətinə əsasən ölkədə hansı sektorun üstün inkişafı nəzərdə tutulur?

- tikinti sektorun
- qeyri-neft sektorun
- nəqliyyat sektoru
- neft sektorun
- qaz sektorun

156 Regionların sosial-iqtisadi inkişaf proqramında investisiya siyasətinin hansı rayonların inkişafına üstün yönəldilməsi nəzərdə tutulmuşdur?

- Şəki-Zaqatala
- dağlıq və dağətəyi
- Abşeron
- Aran
- düzən

157 Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında Dövlət investisiyasının başlıca olaraq regionların nəyinin inkişafına yönəldilməsi nəzərdə tutulmuşdur?

- əmək haqqına
- infrastrukturun və sosial sahənin inkişafına
- istehsalın genişlənməsinə
- iqtisadi səmərəliliyin yüksəldilməsinə
- tikintinin artırılmasına

158 Regionların sosial-iqtisadi inkişafı proqramında dövlət investisiyası dağlıq və dağətəyi rayonlarda aşağıdakı istiqamətlərdən hansına yönəldilir?

- yalnız iqtisadi səmərəliliyin yüksəldilməsinə
- bunların hamısına
- istehsal genişləndirilməsi
- infrastruktur və kommunal sahənin inkişafına
- sosial tədbirlərə

159 Regionların sosial-iqtisadi inkişaf proqramında ümumi inkişafın hansı regionda üstün artmasına nail olunacaq?

- Mərkəzi Aran regionda
- Abşerondan kənar regionlarda
- Bakı şəhəri
- Bakı və onun ətrafı
- Abşeronda

160 Regional inkişaf Dövlət Proqramında (2004-2008) investisiya qoyuluşunun neçə faizi Abşeron regionuna ayrılacaq?

- 0.6
- 0.4
- 0.5
- 0.55

0.45

161 Regionların sosial-iqtisadi inkişaf proqramında həyata keçirilən bütün sosial, mədəni, iqtisadi, təşkilati, texniki-texnoloji və s. tədbirlərin üstün aparılması nəzərdə tutulur?

- Abşeron yaxın  
 Abşerondan kənar  
 Abşeronda  
 Aranda  
 Lənkəranda

162 Azərbaycanın hansı regionunda işsizlik və yoxsuluq səviyyəsi yüksəkdir?

- mərkəzi ərazilərdə  
 Abşerondan kənar regionda  
 Abşeronda  
 Abşeron yaxın regionda  
 iri şəhərlərdə

163 Regional inkişaf Dövlət Proqramında aşağıdakılardan hansı başlıca məqsəd kimi nəzərdə tutulmuşdur?

- intensivləşmə  
 sosial-iqtisadi yüksəliş  
 düzgün stimullaşma  
 səmərəli ixtisaslaşma  
 ərzaq təhlükəsizliyə

164 Regional iqtisadi inkişaf proqramında hansı sahənin üstün artması nəzərdə tutulur?

- neft-qaz  
 qeyri-neft sahəsinin  
 sosial sahənin  
 tikinti sahəsinin  
 nəqliyyat-yol

165 Regional inkişaf Dövlət Proqramında hansı regionun inkişafına üstünlük verilməlidir?

- Qazax-Gəncə  
 dağlıq və dağətəyi  
 Abşeron  
 Şirvan  
 Aran

166 Azərbaycanın hansı rayonlarında əmək qabiliyyətlərin və işçi qüvvəsinin yerdəyişməsi daha yüksəkdir?

- iri şəhərlərdə  
 Dağ və dağətəyi rayonlarda  
 Aran bölgəsində  
 Abşeron regionunda  
 Düzən və Aran regionunda

167 Dağ və dağətəyi regionlarda sosial-iqtisadi inkişafa əhali axınının qarşısının alınmasına, həyat şəraitinin yaxşılaşmasına aşağıdakıların hansının həyata keçirilməsi ilə nail olmaq mümkündür?

- yalnız infrastrukturu genişləndirmək
- bunların hamısına nail olmaq
- yalnız ASK inkişafı
- yalnız sənaye sahələrin yaradılması
- yalnız sosial sahəni inkişaf etdirmək

168 Ölkənin regionlarında sosial-iqtisadi inkişafın sürətləndirilməsi üçün aşağıdakı amillərin hansı nəzərə alınmalıdır?

- bunların ilk ikisi
- bunların üçü də
- yalnız istehsal potensialı
- yalnız işçi qüvvəsi
- yalnız infrastruktur

169 Regionların sosial-iqtisadi inkişafı proqramı yerinə yetirilərkən sərhədyanı və dağlıq bölgələrdə nəyin inkişafına nail olunmalıdır?

- insanlarda inamının artmasına
- bunların hamısına
- yalnız sosial inkişafa
- yalnız iqtisadi və ərzaq təhlükəsizliyinə
- yalnız həyat şəraitinin yaxşılaşmasına

170 Regionların sosial-iqtisadi inkişafa nail olunması üçün istehsal və xidmət sahələrinin inkişafı arasında nə baş verir?

- biri artır, digəri azalır
- onlar düzgün tənzimlənir
- onların əlaqəsi yoxdur
- onların tənzimlənməsi olmur
- biri digərindən asılı deyil

171 Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında yerinə yetirilməsi vacib hesab edilən tədbir və siyasət neçə hissəyə bölünür?

- buna ehtiyac yoxdur
- 2 hissə
- 5 hissə
- 3 hissə
- bölünmür

172 Regionların sosial-iqtisadi inkişaf proqramında yerinə yetirilməsi nəzərdə tutulan və bununla bağlı dövlət siyasətinə hansı sahələr daxil edilir?

- köməkçi sahələr
- nisbətən tez və ucuz başa gələn sahələr
- bütün xidmət sahələri

- bütün texniki təmir sahələri
- tikinti sahələri

173 Regionların sosial-iqtisadi inkişafı proqramında yerinə yetirilməsi dövlət tərəfindən dəstəklənən sahələr hansılardır?

- yalnız suvarma şəbəkəsi
- dövlət tərəfindən dəstəklənən sahələr
- yalnız mədəni
- yalnız xidmət sahələri
- yalnız tikinti sahələri

174 Regionların sosial-iqtisadi inkişafı proqramında aqrar sahənin inkişafının necə aparılması nəzərdə tutulur?

- istehsalın ixtisaslaşması
- intensiv inkişaf
- sahələrin genişləndirilməsi
- istehsalın inkişafı
- ekstensiv yüksəliş

175 Regionların sosial-iqtisadi inkişafı proqramında aqrar sahənin inkişaf etdirilməsinə hansı yolla nail olunacaqdır?

- bunlar təmin etmir
- bunlara əməl etməklə
- yalnız sahibkarlığın inkişafı
- yalnız bazar mexanizminin inkişafı
- yalnız xidmətlərin inkişafı

176 Regionların sosial-iqtisadi inkişafında aqrar sahənin inkişafının maliyyə mənbəyinə hansılar aiddir?

- yalnız xidmət müəssisəsinin vəsaiti
- bunların hamısı
- yalnız sahibkarlar vəsaiti
- yalnız dövlət büdcəsi
- yalnız başqa mənbələr

177 Regional inkişaf Dövlət Proqramında investisiya qoyuluşunun neçə faizi Abşeronu ayrılacaq?

- 0.45
- 0.4
- 0.35
- 0.5
- 0.55

178 Müasir dövrdə işçi qüvvəsi və əmək ehtiyatının yerdəyişmə səviyyəsi hansı regionda yüksəkdir?

- iri şəhərlərdə
- dağ və dağətəyi rayonlarda
- Abşeron
- Aran

düzən regionda

179 Regional inkişaf proqramda həyata keçirilən tədbir və siyasət neçə hissəyə ayrılır?

1 hissə

2 hissə

4 hissə

3 hissə

5 hissə

180 Regional inkişaf Dövlət Proqramı (2004-2013) 2009-cu ilin hansı ayında qəbul edilmişdir?

25 mart

14 aprel

5 aprel

21 aprel

30 mart

181 “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” nə vaxt təsdiq edilmişdir?

18 aprel 2009

14 aprel 2009

14 mart 2009

28 mart 2009

4 aprel 2009

182 Azərbaycan Respublikası regionlarının 2009-2013-cü il inkişaf proqramının əsas məqsədi aşağıdakılardan hansıdır?

bunların heç biri

bunların hamısı

qeyri-neft sektorunun inkişafı

tarazlı regional və davamlı sosial-iqtisadi inkişaf

əhalinin həyat şəraitinin yaxşılaşması

183 Azərbaycan Respublikası regionlarının 2009-2013-cü il inkişaf proqramı aşağıdakılardan hansı nəzərə alınaraq qəbul edilmişdir?

bunların heç biri

bunların hamısı

yalnız əvvəlki proqramın yerinə yetirilməsi nəticələri

yalnız regionların sosial-iqtisadi inkişafının səviyyəsi

yalnız bu sahədə yerinə yetirilən işlərin davamı

184 Azərbaycan Respublikası regionlarının 2009-2013-cü il inkişaf proqramında qarşıya qoyulan məqsədə nail olunması üçün nəyin davam etdirilməsi mühüm əhəmiyyət kəsb edir?

sosial planlaşmanı

makroiqtisadi sabitliyi

ixtisalaşmanı

- makroiqtisadi tənziplənməni
- mikroiqtisadi tənziplənməni

185 Uğurla həyata keçirilən neft strategiyası Azərbaycanın beynəlxalq iqtisadi sistemə nə olmasını təmin etmişdir?

- tarazlaşmasma
- inteqrasiyasına
- uzaqlaşmasına
- əmək bölgüsünə
- tənziplənməsinə

186 Neft-qaz sahəsindən alınan gəlirlərdən səmərəli istifadə edilməsi nəyin təmin olunmasına şərait yaratmışdır?

- makroiqtisadi tənziplənməyə
- makroiqtisadi sabitliyə
- makroiqtisadi tənəzzülə
- makroiqtisadi zərərliyə
- rentabelliğin azalmasına

187 Makroiqtisadi sabitliyin təmin edilməsi qarşıdakı illərdə aşağıdakılardan hansının təmin edilməsini həyata keçirəcək?

- bunlar tələbata cavab vermir
- bunların hamısı
- milli valyutanın məzənnəsinin saxlanılmasını
- vergi dərəcəsinin optimal səviyyəyə çatdırılması
- kənd təsərrüfatında güzətli vergilərin vaxtının uzadılması

188 Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlara və iqtisadi birliklərə üzv olmasına nə ediləcəkdir?

- buna ehtiyac yoxdur
- nail olunacaq
- əlaqə qurulacaq
- təcrübə aparılacaq
- iş qaydaları öyrəniləcək

189 Xarici iqtisadi siyasət istehsal olunmuş məhsulların nəyi üçün əlverişli şərait yaradılmasına imkan verir?

- maya dəyəri
- ixracı
- bahalaşması
- ucuzlaşması
- keyfiyyəti

190 Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə inkişafı proqramında nəzərdə tutulan əsas siyasətdən biri aşağıdakılardan hansıdır?

- büdcənin xərclənməsi
- büdcə-vergi siyasəti

- istehsalın inkişafı
- vergilərin dərəcəsi
- vergiqoyma qaydaları

191 Dövlət Proqramında nəzərdə tutulan büdcə-vergi siyasətinin əsas məqsədinə aşağıdakılardan hansı aid deyil?

- dinamik inkişafın stimullaşdırılması
- texnologiyanın təkmilləşdirilməsi
- qeyri-neft sektorunun inkişafı
- makroiqtisadi inkişafın sabitliyi
- iqtisadiyyatın səmərəli tənzimlənməsi

192 2009-2013-cü il Dövlət Proqramında aşağıdakılardan hansına əməl olunması nəzərdə tutulmuşdur?

- əlverişli investisiya siyasəti
- əmək haqqının artımı
- istehsalın genişləndirilməsi
- rəqabətqabiliyyətli iqtisadiyyat
- infrastrukturun inkişafı

193 Ölkədə sosial-iqtisadi inkişaf strategiyası beynəlxalq iqtisadi sistemə nə olmasını həyata keçirməlidir?

- təmərküzləşmə
- inteqrasiya
- ixtisaslaşma
- kooperasiya
- koordinasiya

194 Nəyin yerinə yetirilməsi 2009-2013-cü proqramda başlıca məqsədən biri hesab edilir?

- mikro iqtisadi tənzimlənmə
- makro iqtisadi sabitlik
- tənzimlənmə
- investisiya
- makro iqtisadi inteqrasiya

195 Müasir dövrdə xarici iqtisadi siyasət nəyə səbəb olur?

- məhsulun səmərəsinə
- məhsulun ixracına
- məhsulun bahalaşmasına
- məhsulun maya dəyərinə
- məhsulun keyfiyyətinə

196 2009-2013-cü il Dövlət Proqramına əsasən iqtisadiyyata cəlb olunan investisiyanın tərkibində daxili investisiyanın payı nə ediləcəkdir?

- əlaqələndiriləcəkdir
- artırılacaq
- tənzimlənəcək



- azaldılacaq
- eyni səviyyədə qalacaq

197 2009-2013-cü il Dövlət Proqramında aşağıdakılardan hansı kənd təsərrüfatının inkişafı istiqamətinə aid edilmir?

- birbaşa investisiyaların cəlb edilməsi
- sahənin ekstensiv inkişafı
- dövlət qayğısı və yardımı
- birbaşa subsidiyaların artımı
- emal sahəsinin inkişafı

198 2009-2013-cü il Dövlət Proqramında vergi siteminin nə edilməsi vacib məsələlərdən biri hesab edilir?

- vergilərin sabit saxlanılması
- vergi sisteminin təkmilləşdirilməsi
- vergilərin artırılması
- güzəştli vergi siteminə keçid
- vergilərin azaldılması

199 2009-2013-cü il Dövlət Proqramında vergi siteminin təkmilləşdirilməsi üçün aşağıdakılardan hansı nəzərdə tutulmamışdır?

- vergi xidmətinin yaxşılaşması üçün vergi xidmətinin genişləndirilməsi
- ölkə üzrə güzəştli vergi siteminə keçid
- vergi dərəcələrinin optimallaşması
- sahibkarlığın vergi siyasəti
- kənd təsərrüfatında güzəştli vergilərin vaxtının uzadılması

200 2009-2013-cü il Dövlət Proqramında aşağıdakılardan nəyin düzgün həyata keçirilməsi vacib hesab edilir?

- suvarmanın
- investisiya siyasətinin
- əmək təşkilinin
- əmək məcəlləsinin
- mexanikləşmənin

201 2009-2013-cü il Dövlət Proqramında iqtisadiyyata investisiya qoyuluşunun təkmilləşməsi üçün nə edilməlidir?

- investisiya artırılmalıdır
- investisiya mühiti təmin edilməlidir
- investisiya tənzimlənməli
- investisiya qənaətli olmalı
- investisiya düzgün bölünməlidir

202 2009-2013-cü ildə investisiya siyasətinin təkmilləşməsi üçün onun nəyinin təkmilləşməsi nəzərdə tutulmuşdur?

- maliyyə mənbəyinin

- normativ-hüquqi bazasının
- quruluşunun
- təşkilinin
- texnologiyasının

203 2009-2013-cü il Dövlət Proqramında investisiyanın regionlarda aşağıdakı istiqamətdən hansına yönəldilməsi təmin ediləcəkdir?

- bunları əhatə etmir
- bu istiqamətlərin hamısına
- yalnız yeni iş yerlərinin yaradılmasına
- yalnız infrastrukturun yaradılmasına
- insanların sosial müdafiəsinə

204 2009-2013-cü il Dövlət Proqramında əmək ehtiyatından düzgün istifadəyə əməl etməklə nəyin səmərəliliyini təmin etmək qarşıya məqsəd qoyulmuşdur?

- əmək sərfinin
- məşğulluğun
- əmək haqqının
- əməyin təşkilinin
- əmək potensialının

205 2009-2013-cü il Dövlət Proqramında məşğulluğun yüksəldilməsinin əsas istiqaməti aşağıdakılardan hansıdır?

- mexanikləşmə
- sahibkarlığın inkişafı
- intensivləşmə
- tənzimlənmə
- istehsal texnologiyası

206 Aşağıdakılardan hansı istiqamət əmək miqrasiyası axınına səbəb olmur?

- beynəlxalq layihələrin tətbiqi
- inteqrasiyanın sürətlənməsi
- əlverişli geosiyasi mövqe
- iqtisadi islahatlar
- sahibkarlığın inkişafı

207 2009-2013-cü il Dövlət Proqramında iqtisadiyyatın sosial-iqtisadi yüksəlişinin başlıca istiqaməti nə müəyyən edilmişdir?

- ixtisaslaşma
- sahibkarlığın inkişafı
- ekstensiv inkişaf
- sosial inkişaf
- tənzimlənmə

208 2009-2013-cü il inkişaf proqramında iqtisadi siyasətdən biri də aşağıdakılardan hansıdır?

- büdcənin istifadəsi
- büdcə-vergi siyasəti
- səmərəliliyin yüksəlməsi
- vergi dərəcəsi
- büdcənin bölgüsü

209 2009-2013-cü il Dövlət Proqramında investisiyanın tərkibində yerli büdcədə nə baş verəcək?

- sərbəstləşəcək
- artırılacaq
- azaldılacaq
- tənzimlənəcək
- nizamlanacaq

210 2009-2013-cü il Dövlət Proqramında nəyin düzgün həyata keçirilməsi vacib hesab edilir?

- ixtisaslaşma
- investisiya siyasəti
- suvarma
- texnologiya
- vergiqoyma

211 2009-2013-cü il Dövlət Proqramında sahibkarlıq üstün inkişaf edən sahələrdə işgüzar fəaliyyət üçün nəyə yönəldilməsi nəzərdə tutulmuşdur?

- bunların heç birinə
- bunların hamısına
- normativ-hüquqi bazanın yaradılması
- təşkilati tədbirlərin hazırlanması
- maliyyə təminatına

212 2009-2013-cü il Dövlət Proqramında qeyri-neft sektorunda hansı məhsul istehsalının üstün artımı nəzərdə tutulur?

- əmtəəlik məhsullar
- ixrac yönlü məhsullar
- texniki bitkilərin məhsulları
- ərzaq məhsulları
- üzüm və meyvə məhsulları

213 Qeyri-neft sektorunun inkişafına yönəldilən tədbirlərin tətbiqi ixracyönlü məhsulların istehsalını sürətləndirən nəyin tətbiqi ilə mümkündür?

- əməyin səmərəli təşkili
- iqtisadi mexanizmin tənzimlənməsi
- texnologiyanın sürətlənməsi
- mexanikləşmənin genişlənməsi
- əmək haqqının artımı

214 2009-2013-cü il Dövlət Proqramında qarşıdakı dövrdə aşağıdakı istiqamətlərin hansına nail olmaq üçün tədbirlər həyata keçirilməlidir?

- bunların heç biri
- bunların hamısı
- ixrac potensialının inkişafı
- malların, xidmətlərin xaricə çıxarılması
- ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası

215 İxrac potensialının reallaşması, sağlam rəqabətin formalaşması, istehsalçıların hüququnun qorunması, beynəlxalq standartların tətbiqi və s. üçün nə həyata keçirilməlidir?

- kooperasiya
- tədbirlər sistemi
- stimullaşma
- tənzimlənmə
- texnologiya

216 Regionlarda sosial-iqtisadi yüksəlişin təmin edilməsində sənaye sahələrinin rolunun artırılması üçün nə edilməlidir?

- təmərküzləşmə edilməlidir
- sənaye sahələri bərpa edilməli və yeniləşməlidir
- onların ixtisası dəyişdirilməlidir
- istehsal strukturu müəyyən edilməlidir
- ixtisaslaşma aparılmalıdır

217 Regionlarda kənd təsərrüfatı məhsulları emalının bərpası və ixrac potensialının yüksəldilməsi üçün nə edilməlidir?

- kooperasiya yüksəldilməlidir
- sosial-iqtisadi inkişaf sürətləndirilməlidir
- ixtisaslaşma aparılmalı
- mexanikləşmə yüksəldilməlidir
- inteqrasiya artırılmalıdır

218 2009-2013-cü il Dövlət Proqramının qəbuluna qədər aqrar sferada aşağıdakılardan hansına tam əməl olunmamışdır?

- aqrar bazarın formalaşması başlanmışdır
- kadrla təminat yüksəlmişdir
- islahat aparılmış, özəlləşdirmə başa çatmış
- xüsusi təsərrüfat yaranmış, sahibkarlıq inkişaf etmişdir
- iqtisadi mexanizm təkmilləşmişdir

219 Son illər aqrar sferanın inkişafı ilə əlaqədar aşağıdakı amillərdən hansı daha böyük əhəmiyyətə malikdir?

- bunların heç biri
- bunların hamısı
- güzətli vergi sistemi
- istehsalın stimullaşma sistemi
- aqrar bazar və lizinq xidməti

220 2009-2013-cü il Dövlət Proqramında aqrar sahənin inkişafına dair irəli sürülən tədbirlər nəyə səbəb

olacaqdır?

- əmək haqqı artacaq
- kooperasiya inkişaf edəcək, inteqrasiya artacaq
- istehsal sabitləşəcək
- ixtisaslaşma yüksələcək
- struktura sabit qalacaq

221 Regionların təbii-iqlim şəraiti, torpaq və əmək resursu, maliyyə imkanı, infrastrukturu yaxın dövrdə aqrar sahədə nəyə imkan verəcəkdir?

- ekstensiv inkişafa
- intensiv inkişafa
- torpaqların artmasına
- suvarmanın stabilləşməsinə
- ixtisaslaşmanın yeniləşməsinə

222 İnvestisiya siyasətinin təkmilləşməsi üçün onun nəyinin səmərəli qurulmasına nail olunacaq?

- istifadə formasının
- normativ-hüquqi bazasının
- təşkilinin
- strukturunun
- maliyyə mənbəyinin

223 2009-2013-cü il proqramında əmək ehtiyatından səmərəli istifadə nəyin yaxşılaşmasına səbəb olacaq?

- kadr hazırlığının
- məşğulluğun
- əmək təşkilinin
- əmək haqqının
- əmək potensialının

224 Məşğulluğun yüksəldilməsinə hansı tədbirin təsir edir?

- koordinasiya
- sahibkarlığın formalaşması
- intensivləşmə
- kooperasiyanın inkişafı
- ixtisaslaşma

225 2009-2013-cü il proqramında aşağıdakı tədbirlərin hansı əməkdən istifadəyə səbəb olur?

- texnologiya
- bunların hamısı
- infrastruktura
- yeni iş yerinin trəşkili
- sosial tədbirlər

226 2009-2013-cü il Dövlət Proqramında sosial-siyasətin başlıca məqsədi nə olduğu əsaslandırılır?

- kadr hazırlığının sabitləşməsi
- əhalinin həyat şəraitinin yaxşılaşdırılması
- əhalinin əmək haqqının artırılması
- həyat şəraitinin sabitləşməsi
- tədavül sisteminin dəyişməsi

227 2009-2013-cü il Dövlət Proqramında sosial siyasətin əsas istiqamətlərindən biri hansı hesab edilir?

- orta əmək haqqı
- əhalinin sosial müdafiəsi
- əmək təşkili
- nəqliyyat növlərinin dəyişməsi
- əhalinin yaş qrupu

228 Əhalinin sosial müdafiəsinə dair həyata keçirilən tədbirlərdən biri aşağıdakılardan hansıdır?

- əmək təşkilinin sabit saxlanması
- sosial müavinatın artırılması
- əmək haqqının sabit qalması
- əhalinin əmək haqqının azaldılması
- iş şəraitinin öyrənilməsi

229 Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması üçün əhalinin yoxsulluq səviyyəsi nə edilməlidir?

- müqayisə edilməlidir
- aşağı salınmalıdır
- sabit qalmalıdır
- daima artırılmalıdır
- yenidən baxılmalıdır

230 Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması üçün nəyin təkmilləşdirilməsi davam etdirilməlidir?

- mükafatlandırma qaydası
- pensiya təminatı
- sosial təminat
- yardımlar
- əmək haqqı sistemi

231 Sosial təminat sahəsində dövlət siyasətinin mühüm istiqamətlərindən biri sosial müavinatların nəyinin təmin edilməsidir?

- xüsusi şərtlərinin
- ünvanlığının
- həcmının
- ödənilmə formalarının
- verilmə tarixinin

232 Sosial təminat sahəsində dövlət siyasətinin ən mühüm istiqamətlərindən biri aşağıdakılardan hansına xüsusi diqqət verilməsidir?

- bunların heç birinə

- bunların hamısına
- əlillərə
- gənc ailələrə
- müharibə əlillərinə

233 Ölkənin sosial təminatı sahəsindəki siyasətə ən çox diqqət və qayğının aşağıdakılardan hansına verilməsini nəzərdə tutur?

- kənd əhalisinin
- əhalinin ən az təminatlı hissəsinə
- müəllimlərin
- həkimlərin
- əlillərin

234 Qarşıdakı dövrlərdə ölkənin sosial sferasının əsas istiqamətlərindən hansında həyata keçirilən tədbirlər onun strukturu və məzmununda yeniləşməyə səbəb olacaqdır?

- turizmde
- təhsildə
- səhiyyədə
- sosial təminatda
- idmanda

235 Təhsil sisteminin yüksək sosial-iqtisadi səmərəliliyinə nail olunması dövlətin nəyində əsas yer tutur?

- həyat şəraitində
- sosial siyasətində
- idarə olunmasında
- tənzimlənmə sistemində
- qiymət mexanizmində

236 Təhsil sisteminin müasir dövrün tələbləri səviyyəsində inkişaf etdirilməsi üçün hansı şərait yaradılmalıdır?

- yalnız maddi-texniki və tədris metodiki
- bunların hamısı
- yalnız maddi-texniki
- yalnız tədris-metodiki
- yalnız elmi-pedoqoji

237 2009-2013-cü il Dövlət Proqramında sosial-iqtisadi inkişafın əsas məqsədi nədir?

- idarəetmə
- həyat şəraiti
- əmək haqqının artımı
- kadr hazırlığı
- əmək təşkili

238 2009-2013-cü il Dövlət Proqramında sosial siyasətin əsas istiqaməti hansıdır?

- əmək haqqı
- əhalinin sosial müdafiəsi

- orta əmək haqqı
- əhalinin yaş qrupu
- əmək təşkili

239 Dövlət Proqramında əhalinin yoxsulluq səviyyəsində nə həyata keçirilməsi nəzərdə tutulur?

- tənzimlənməsi
- aşağı salınması
- sabit qalması
- artırılması
- təkmilləşməsi

240 Sosial siyasətin başlıca istiqamətlərindən biri aşağıdakılardan hansıdır?

- dərslərin hazırlanması
- elmin inkişafı
- intensiv inkişaf
- ekstensiv inkişaf
- əməyin elmi təşkili

241 Elmin inkişafı ilə əlaqədar qarşıda duran ən mühüm vəzifə aşağıdakılardan hansıdır?

- variantlardan biri
- variantların hər ikisi
- yalnız nəzəri məsələlərin düzgün istiqamətləndirilməsi
- yalnız praktiki əhəmiyyətin artırılması
- variantlardan heç biri

242 Elmin inkişafı ilə əlaqədar olaraq qarşıda duran vəzifələrdən biri də elmi-texniki potensialın nəedilməsidir?

- sosial vəziyyəti yüksəldilməlidir
- qorunmalı və inkişaf etdirilməli
- onların şəraiti yaxşılaşdırılmalı
- onların marağı yüksəldilməli
- onların vəzifələri irəli çəkilməli

243 Ölkənin elmi kadr potensialının səmərəliliyinin artırılması üçün nəyin gücləndirilməsinə nail olunmalıdır?

- əmək haqqının
- sosial müdafiəsinin
- əməyin təşkilinə
- elmi kadrların hazırlanmasının
- əmək şəraitinin

244 Elmi inkişafı ilə əlaqədar olaraq dövlətin informasiya ehtiyatlarının artırılmasına hansı proseslərin sürətlənməsi təmin ediləcəkdir?

- investisiya
- innovasiya
- kadr hazırlığı
- tədqiqat obyektini



maddi təminat

245 Elmi müəssisələrdə və ali məktəblərdə elmi-tədqiqat fəaliyyətinin nəyi və istiqamətləndirilməsi üzrə işin daha da gücləndirilməsi təmin ediləcəkdir?

- təkmilləşdirilməsi  
 əlaqələndirilməsi  
 planlaşması  
 stimullaşması  
 tənzimlənməsi

246 Elmi işlərin və pedaqoji sahənin səmərəliliyinin yüksəldilməsi məqsədi ilə kadrların harada təhsil alması və təcrübə keçməsi üstünlük təşkil edəcək?

- xüsusi kurslarda  
 xarici ölkələrdə  
 Elmlər Akademiyasında  
 Universitetlərdə  
 İnstitutlarda

247 Elmi inkişafı üçün nəzərdə tutulan tədbirlərin nəticəsində elmi işlərin nəzəri-praktiki əhəmiyyəti yüksələcək, tətbiqi genişlənəcək və bütün bunlar nəyin inkişafına təsir edəcəkdir?

- maddi marağa  
 iqtisadiyyatın inkişafına  
 əməyin təşkilinə  
 əmək haqqına  
 stimullaşdırmaya

248 Elmi inkişafı nəticəsində iqtisadiyyatın yüksəldilməsi nəyin yaxşılaşmasına səbəb olacaq?

- tənzimlənmənin  
 əhalinin həyat şəraitinin  
 kadr hazırlığının  
 istehsal mənasibətlərin  
 islahatların

249 Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında sosial-siyasətin tərkibində nəyin mühüm yer tutduğu qeyd edilir?

- peşə kadr hazırlığının  
 səhiyyənin  
 ixtisaslaşmanın  
 təmərküzləşmənin  
 tənzimlənmənin

250 Sosial sahənin hansında ciddi yeniləşməyə nail olunacaq?

- nəqliyyatda  
 təhsildə  
 turizmde

- səhiyyədə  
 idmanda

251 Təhsildə hansı şərait yaradılmalıdır?

- bunlar təmin etmir  
 bunların hamısı  
 maddi-texniki baza  
 tədris-metodiki baza  
 pedoqoji şərait

252 2009-2013-cü il Dövlət Proqramında investisiyanın artımı hansı proseslərin sürətlənməsi ilə əlaqəli olacaq?

- texnika  
 innovasiya  
 maddi təminat  
 investisiya  
 tədqiqat obyektı

253 Qarşıda duran 2009-2013-cü illərdə aşağıdakı istiqamətlərdən hansı səhiyyənin qarşısında duran vəzifədir?

- bunların heç biri  
 bunların hamısı  
 yalnız sağlamlığın qorunması  
 yalnız tibbi xidmətin keyfiyyətinin yaxşılaşması  
 yalnız tibbin müasir standartlara uyğunlaşması

254 Regionların 2009-2013-cü ildə inkişafı Dövlət Proqramında səhiyyə siyasətində qarşıya qoyulan məqsəd nədir?

- bunların heç biri  
 bunların hamısı  
 əhəlinin sağlamlığının yaxşılaşması  
 orta ömrün uzadılması  
 keyfiyyətli tibbi xidmətin göstərilməsi

255 Ölkənin 2009-2013-cü il Dövlət Proqramında nəyin inkişafına, bərpasına, müasirləşməsinə xüsusi fikir veriləcəkdir?

- kooperasiyanın  
 istehsal və xidmət obyektlərinin  
 istehsal sahələrin  
 xidmət növlərinin  
 tənzimlənmənin

256 Ölkənin 2009-2013-cü ildə inkişafı Dövlət Proqramında sosial siyasətin əsas istiqaməti nə hesab edilir?

- anbarlar və buxanalar  
 istehsal və sosial obyektlər

- əmək haqqı
- əmək təşkili
- əmək sərfi

257 Son illər ölkədə və əksər regionlarda tikilən yaşayış və məişət obyektlərinin sayı artmış və nə göstəriciləri yaxşılaşmışdır?

- bunların heç biri
- keyfiyyəti
- xüsusiyyəti
- təyinatı
- səmərəlilik gücü

258 Ölkənin 2009-2013-cü ildə inkişafı Dövlət Proqramında aşağıdakılardan nəyin sürətləndirilməsinə xüsusi fikir verilir?

- maddi-texniki bazanın
- nəqliyyat xidmətinin
- rentabelliyyətin
- ixtisaslaşmanın
- mexanikləşmə səviyyəsinin

259 2009-2013-cü il Dövlət Proqramında aşağıdakılardan nəyin beynəlxalq standartlara uyğunlaşmasına xüsusi fikir verilir?

- lizinq xidmətinin
- nəqliyyat xidmətinin
- texniki təmirin
- texnologiyanın
- mexanikləşmənin

260 Ölkənin 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəqliyyatdan istifadənin yaxşılaşması üçün yolların və yol qurğularının nə edilməsi nəzərdə tutulmuşdur?

- nəzarətdə saxlanması
- yenidən qurulması
- təmir olunması
- dəyişdirilməsi
- pullu olması

261 Regionların 2009-2013-cü il sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəqliyyatın səmərəliliyinin yüksəldilməsi üçün nə nəzərdə tutulmuşdur?

- texniki qulluq
- tədbirlər planı
- heç nə
- kadr hazırlığı
- əməyin təşkili

262 Dövlət Proqramında nəyin və istiqamətin sürətləndirilməsi nəzərdə tutulur?

- kooperasiya
- əlaqələndirmə
- stimullaşma
- tənzimlənmə
- inteqrasiya

263 Elmi işçilərin və pedoqoji kadrların harada təhsil alması nəzərdə tutulur?

- xüsusi kurslarda
- xarici ölkələrdə
- Pedoqoji Universitetdə
- Aqrar Universitetdə
- Elm Akademiyasında

264 Elmin inkişafı və iqtisadiyyatın yüksəlməsi nəyə təsir edəcək?

- bölgüyə
- əhalinin həyat şəraitinə
- kadr hazırlığına
- tədavülə
- istehlaka

265 2009-2013-cü ilə sosial sferanın hansı sahəsi daha da inkişaf edəcək?

- mədəniyyət
- səhiyyə
- təhsil
- Elmi tədqiqatlar
- idman

266 Aqrar islahatlar nəticəsində xüsusi mülkiyyətin formalaşması nəyin inkişafına şərait yaratmışdır?

- iqtisadi əlaqələrin
- sahibkarlığın
- istehsalın
- ixtisaslaşmanın
- kredit münasibətlərin

267 Aqrar islahatlar ölkədə nəyin sürətlənməsinə səbəb olmuşdur?

- kooperasiyanın
- iqtisadi inkişafın
- rentabelliyyənin
- məhsuldarlığın
- intensiv inkişafın

268 Aqrar islahatlar işgüzar təşəbbüsün aşkar edilməsinə və ona nəyin artmasına səbəb olmuşdur?

- tənzimlənmənin
- marağın
- həvəsin

- tələbkarlığın
- planlaşmanın

269 Aqrar islahatların sürətlənməsi ölkədə nəyin inkişafını təmin etmişdir?

- heç nəyin
- sosial-iqtisadi inkişafın
- intensivləşmənin
- irriqasiyanın
- erroziyanın

270 Aqrar islahatların sürətlə inkişafı nəticəsində bütün regionlarda inkişafa necə nail olunmuşdur?

- eyni səviyyədə qalmışdır
- müxtəlif səviyyədə
- olunmamışdır
- nisbətən inkişaf olunmuşdur
- eyni səviyyədə əmələdilmişdir

271 Regionlarda sosial-iqtisadi yüksəlişin eyni səviyyədə təmin edilməməsinin başlıca səbəbi onlarda mövcud olan imkan və sərvətlərdən necə istifadə edilməsi ilə əlaqədardır?

- məhsuldar
- müxtəlif
- pis
- yaxşı
- sabit

272 Regionlarda sosial-iqtisadi inkişafın eyni səviyyədə olmaması təsərrüfatçılıq formalarının necə inkişaf etməsidir?

- plansız
- müxtəlif formada
- eyni qaydada
- sabit qaydada
- plana uyğun

273 Ölkədə iqtisadi yüksəlişin üretiləndirilməsi üçün bütün regionların imkanlarından necə istifadə edilməlidir?

- dinamik
- səmərəli
- plan əsasında
- qanun əsasında
- sabit

274 Ölkədə və regionlarda sosial-iqtisadi yüksəlişə nail olmaq üçün tələb olunan nəyin həyata keçirilməsinə nail olunmalıdır?

- xidmətlər
- tədbirlər
- əmək təşkili

- maddi maraq
- mexanikləşmə

275 Son illər regional sosial-iqtisadi inkişafa dair qəbul edilmiş Dövlət Proqramları sosial-iqtisadi inkişafın nəyini müəyyən etmişdir?

- praktiki yollarını
- başlıca istiqamətini
- təşkili formasını
- metodlarını
- nəzəri əsaslarını

276 Regional inkişaf Dövlət Proqramlarında regionların sosial-iqtisadi inkişafına dair konkret vəzifələr irəli sürülmüş və onların yerinə yetirilməsinin nəyi müəyyən edilmişdir?

- təşkili
- mexanizmi
- planı
- metodu
- praktikasını

277 Regional inkişafa dair Dövlət Proqramlarında irəli sürülən tədbir və mexanizmlər sosial-iqtisadi inkişafın necə olmasına səbəb olmuşdur?

- dinamik inkişaf etmişdir
- müxtəlif səviyyədə
- eyni səviyyədə
- yüksək səviyyədə
- sabit halda

278 Ölkənin 2009-2013-cü il Dövlət Proqramı aşağıdakılardan hansının daha sürətlə inkişafını irəli sürür?

- elmi xidmətinin
- nəqliyyat xidmətinin
- rentabelliyyənin
- informasiya xidmətinin
- səhiyyə xidmətinin

279 2009-2013-cü il Dövlət Proqramında aşağıdakılardan nəyin beynəlxalq standartlara uyğunlaşması nəzərdə tutulmuşdur?

- lizinq xidmətinin
- nəqliyyat xidmətinin
- ixtisaslaşmanın
- kooperasiyanın
- elmi xidmətin

280 2009-2013-cü il Dövlət Proqramında yolların nə edilməsi həyata keçirilməlidir?

- nəzarət edilməsi
- yenidən qurulması

- dəyişdirilməsi
- ixtisaslaşması
- təmir edilməsi

281 Regionlarda iqtisadi inkişafın sürətləndirilməsi ilə əlaqədar tədbirlər müəyyən etmək üçün qarşıda duran başlıca vəzifələrdən biri hər bir regionun inkişaf səviyyəsini dəqiq nə etməkdir?

- stimullaşdırmaq
- öyrənmək
- planlaşdırmaq
- ixtisaslaşdırmaq
- tənzimləmək

282 Regionların sosial-iqtisadi inkişafın sürətləndirmək üçün aşağıdakılardan hansı nəzərə alınmalıdır?

- infrastruktur
- bunların hamısı
- qabaqcıl təcrübənin ümumiləşdirilməsi
- yeni şəraitin xüsusiyyətləri
- əhalinin vərdişi

283 Regionların sosial-iqtisadi yüksəlişinin sürətlənməsi həlledici səviyyədə kimin fəaliyyətindən asılıdır?

- icra hakimiyyətinin
- yalnız dövlət və yerli özünüidarə orqanlarının
- yalnız dövlət orqanlarının
- yalnız yerli özünüidarəetmə orqanlarının
- yalnız mütəxəssislərin

284 Regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər müəyyən edilərkən bütün təsərrüfat və sosial obyektləri ilə nə edilməlidir?

- tənzimlənməli
- əlaqə qurulmalı
- tanış olunmalı
- təhlil edilməli
- stimullaşdırılmalı

285 Regionların sosial-iqtisadi inkişafına dair tədbirlər hazırlanarkən nə nəzərə alınmalıdır?

- bunların heç biri
- bunların hamısı
- iqtisadi potensial
- yerli mütəxəssisin təklifi
- icra hakimiyyətin təklifi

286 Regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair təkliflər regionun nəyinin inkişaf istiqamətinə uyğun olmalıdır?

- planlaşdırma
- strateji inkişafına

- ixtisaslaşmasına
- təmərküzləşməsinə
- tənzimlənməsinə

287 Azərbaycanın iqtisadiyyatının inkişafı və ərazinin təşkilində tarixən nə olmuşdur?

- düzgün tənzimlənmə
- kəskin ziddiyyətlər
- qanunauyğunluq
- səmərəli əlaqələndirmə
- düzgün nizamlama

288 Uzun illər Abşeron regionu ilə digər regionlar arasında məhsuldar qüvvələrin inkişafı bir-birindən kəskin nə olmuşdur?

- səmərəli əlaqədə olmuşdur
- fərqlənmiş
- uzaqlaşmış
- əlaqələndirilmiş
- uzaq olmuş

289 Abşeron regionun iqtisadiyyatı hansı göstəriciyə görə digər regionlardan fərqlənmişdir?

- kooperasiyaya görə
- intensiv inkişafa görə
- struktura görə
- ixtisaslaşmaya görə
- ekstensiv inkişafa görə

290 Azərbaycanda regional inkişaf siyasətinin dəyişilməsinə nə vaxt başlanılmışdır?

- 2010-cu ildə
- 2004-cü ildə
- 1995-ci ildə
- 2000-ci ildə
- 2008-ci ildə

291 Azərbaycanda regional inkişaf siyasətinin dəyişilməsi ilə əlaqədar olaraq iqtisadi inkişafa nəyin inkişafı nəticəsində üstünlük verilmişdir?

- kəndlərin
- regionların
- sənaye sahələrinin
- aqrar sahənin
- inzibati ərazilərin

292 İqtisadi inkişafa regionların inkişafı nəticələrinə üstünlük verilməsi prosesi nəyin yerləşməsində ciddi problemlər yaratmışdır?

- emal sahələrinin
- məhsuldar qüvvələrin



- istehsalın
- istehlakın
- ərzağın

293 Aqrar islahatların və xüsusi mülkiyyətin inkişafı nəyin formalaşmasına imkan vermişdir?

- stimullaşmanın
- sahibkarlığın
- vergi münasibətləri
- innovasiyanın
- maddi marağın

294 Aqrar islahatlar nəyin yüksəlməsinə şərait yaratmışdır?

- planlaşmanın
- maddi marağın
- mexanikləşmənin
- elektriklişmənin
- tənzimlənmənin

295 Aqrar islahatlar və sahibkarlıq nəyin inkişafını təmin etmişdir?

- intensivləşmənin
- sosial-iqtisadi inkişafın
- meliorasiyanın
- mexanizasiyanın
- irriqasiyanın

296 Azərbaycanda regional inkişafın sürətlənməsinə baxmayaraq sənaye məhsulları istehsalı əsasən hansı regionda cəmlənmişdir?

- Aran
- Abşeron
- Lənkəran
- Gəncə-Qazax
- Şəki-Zaqatala

297 Sənaye istehsalının başlıca olaraq bir regionda cəmlənməsi ölkənin hərtərəfli inkişafı, yoxsulluğun və işsizliyin mənafeyi ilə nə təşkil edir?

- düzgün tənzimlənmə
- ziddiyyət
- uyğunluq
- tarazlıq
- səmərəli inkişaf

298 Ölkədə ümumi inkişaf, işsizlik, yoxsulluq arasındakı ziddiyyətə yol verməmək üçün regional inkişaf necə aparılmalıdır?

- göstəriş əsasında
- plana uyğun

- əlaqə olmadan
- plansız
- sərbəst

299 Son illər ölkənin regionlarında ümumi inkişafın qanunauyğun həyata keçirilməsi prosesinə nə edilir?

- müzakirə edilir
- xüsusi fikir verilir
- heç nə
- yardım və kömək
- göstəriş verilir

300 Ümumi inkişaf işsizlik və yoxsulluq arasındakı ziddiyyət ASK sahəsinə də aiddirmi?

- eyni haldır
- aid deyil
- tamamilə
- qismən
- daha çox

301 Regionlarda ASK sisteminin inkişafı, işsizlik və yoxsulluq səviyyəsinin eyni səviyyədə olmaması nə təşkil edir?

- qanunauyğunluq
- fərq
- ziddiyyət
- çətinlik
- uyğunsuzluq

302 Regionlarda aqrar sferanın inkişafı arasındakı fərq əsasən nə ilə əlaqədardır?

- kadr təminatı
- istehsalın ixtisaslaşması
- istehsalın təşkili
- əməyin təşkili
- əmək haqqı

303 Azərbaycanda region müəyyən edilərkən necə göstəricilər istifadə olunur?

- çox az sayda
- çoxlu sayda
- məhdud sayda
- geniş sayda
- az sayda

304 Region müəyyən edilərkən hər regiona neçə rayon daxil edilir?

- çox az
- müxtəlif sayda
- eyni miqdarda
- çoxlu sayda

çox məhdud

305 Azərbaycanda ən böyük region hansıdır?

- Gəncə-Qazax
- Aran
- Şəki-Zaqatala
- Dağlıq Şirvan
- Quba-Xaçmaz

306 Bu və ya digər regiona daxil olan rayonun sayı region üzrə nəyin səviyyəsinə təsir edir?

- bunların bəzisi
- bunların hamısı
- torpaq sahəsi əkin yeri
- istehsal olunan məhsul
- alınan son nəticə

307 Regionların eyni səviyyədə inkişaf etməməsi potensialdan necə istifadə edilməsi ilə əlaqədardır?

- qeyri-normal
- müxtəlif
- yaxşı
- pis
- sabit

308 Regionların müxtəlif səviyyədə inkişafı mövcud təsərrüfatlardan necə istifadə edilməsindən asılıdır?

- plana uyğun
- müxtəlif
- sabit
- sərbəst
- eyni

309 Regionlarda düzgün inkişafa nail olunması üçün imkanlardan necə istifadə olunmalıdır?

- qanun əsasında
- səmərəli
- dinamik
- sabit
- plana əsasən

310 Regionların səmərəli inkişafı üçün aşağıdakılardan hansı nəzərə alınmalıdır?

- bunların hamısı
- səmərəli mexanizmlər
- qabaqcıl təcrübə
- əhalinin vərdişi
- infrastruktur

311 Bazar münasibətlərinin formalaşdığı şəraitdə regional sosial-iqtisadi yüksəlişin sürətlənməsi nə təşkil edir?

- asan proses
- obyektiv zərurət
- vacib məsələ
- çətin problem
- ciddi çətinlik

312 Regionların sosial-iqtisadi inkişafının sürətlənməsi obyektiv zərurət olmaqla nə təşkil edir?

- mübahisəli proses
- qanunauyğun proses
- ziddiyyətli proses
- çox asan proses
- çox çətin proses

313 Ölkəmizdə iqtisadi islahatların dərinləşməsi iqtisadiyyat və sosial sahələrin hamısında hansı dəyişiklərə səbəb olmuşdur?

- kəmiyyət
- keyfiyyət
- təşkilati
- texnoloji
- texniki

314 İqtisadi islahatlar nəticəsində ölkədə nəyə nail olunmuşdur?

- bunların heç biri
- yalnız iqtisadi artım və həyat şəraitin yaxşılaşmasına
- yalnız iqtisadi artıma
- yalnız həyat şəraitin yaxşılaşmasına
- yalnız texnoloji inkişafa

315 Bazar münasibətlərinin inkişafı nəticəsində insan amilinə və cəmiyyətin insani münasibəti nə olmuşdur?

- zəifləmişdir
- keyfiyyətcə dəyişmiş
- heç nə
- inkişaf etmiş
- sabit qalmış

316 Cəmiyyətlə insan münasibətlərinin kökündə dəyişməsi nəyin yüksəlməsinə yönəlmişdir?

- sosial tədbirlərin
- sosial-iqtisadi inkişafın
- texniki təchizatın
- texnoloji prosesin
- maddi marağın

317 Cəmiyyətlə insan amili münasibətlərinin səmərəliliyinin yüksəlməsində nəyin rolu və əhəmiyyəti böyükdür?

- sahibkarların
- yerli özünüidarə orqanlarının

- istehsalın təşkilinin
- mütəxəssislərin
- icra hakimiyyətinin

318 Yerli özünüidarə orqanları regionlarda sosial-iqtisadi yüksəlişin keyfiyyətə genişləndirilməsinə nə etmişdir?

- ləngitmiş
- real şərait yaratmış
- qarşısına almış
- dəyişdirmiş
- heç nə etməmiş

319 İqtisadi islahatların səmərəliliyin yüksəldilməsi və sosial-iqtisadi yüksəlişə nail olunması üçün vahid dövlət idarə orqanları ilə yanaşı nəyin olması vacibdir?

- sahibkarlar
- yerli özünüidarə edən orqanları
- icra hakimiyyəti
- mütəxəssislər
- işi təşkil edənlər

320 Yerli özünüidarə orqanları hər bir regionda sosial-iqtisadi yüksəlişlə əlaqədar mövcud imkanları aşkar edir və onlardan necə istifadəni təmin edir?

- tövsiyyə əsasında
- səmərəli
- təyinatı üzrə
- planlı qaydada
- göstərişə əsasən

321 Yerli özünüidarə orqanları regionların sosial-iqtisadi inkişafının nəyidir?

- iqtisadi əsas ıdır
- qarantıdır
- metodudur
- texnologiyasıdır
- təşkil formasıdır

322 Yerli özünüidarə orqanları yerli sərvət və vəsaitlərdən, imkanlardan səmərəli istifadə etməklə regionlarda sosial-iqtisadi inkişafa real nə təmin edirlər?

- tənzimlənmə
- şərait
- əmək haqqı
- istehsal xərci
- məişət xidməti

323 Ölkənin regionların inkişafı zərurət olmaqla nə təşkil edir?

- plana uyğun proses
- qanuna uyğun proses

- mübahisəli proses
- ziddiyyətli proses
- çətin proses

324 Aqrar islahatlar iqtisadiyyat və sosial sahələrdə hansı dəyişiliyə səbəb olmuşdur?

- kəmiyyət
- keyfiyyət
- texniki
- texnoloji
- təşkilati

325 Regionların sosial-iqtisadi inkişafının sürətlənməsi nə təşkil edir?

- vacib problem
- obyektiv zərurət
- asan problem
- çətin problem
- ciddi çətinlik

326 Regionların sosial-iqtisadi inkişafına dair hazırlanan tədbirlərə yerli özünüidarə orqanları tərəfindən yerli mütəxəssislər, işgüzar, təşəbbüskar və fəal insanlar nə edirlər?

- maariflənilirlər
- cəlb olunurlar
- iştirak etmirlər
- təklif verirlər
- nəzərə alırlar

327 Azərbaycanda yerli özünüidarə orqanlarının statusu, fəaliyyət, funksiyasının formalaşması qaydaları Avropa Şurasının Xartiyasının nəyinə əsasən aparılır?

- göstərişinə
- xartiyasına
- göstərişinə
- təlimatlarına
- tövsiyyəsinə

328 Azərbaycan Respublikasının konstitusiyasında və rəsmi sənədlərdə bələdiyyələrin nəyi tam təmin edilmişdir?

- tənzimlənməsi
- hüquqları
- strukturu
- təşkilati əsasları
- funksiyaları

329 Ölkədə iqtisadi islahatlar və onların səmərəliliyi ilə bələdiyyələrin formalaşması və inkişafı arasında nə vardır?

- məqsədləri müxtəlifdir

- sıx əlaqə var
- heç nə yoxdur
- münasibətləri yoxdur
- heç bir əlaqə yoxdur

330 Regionlarda islahatların dərinləşməsi nəyin uğurla inkişafına zəmin yaradır?

- emal sahələrin
- bələdiyyələrin
- istehsalın
- istehlakın
- münasibətlərin

331 Bələdiyyələrin nəyi regionlarda inkişafın istiqamətini və islahatların səmərəliliyini təşkil edir?

- düzgün tənzimlənməsi
- səmərəli fəaliyyət göstərməsi
- xidmət növləri
- təşkil qaydaları
- düzgün planlaşması

332 Bələdiyyələr regionlarda mövcud imkan və ehtiyatın aşkara çıxarılması, onlardan səmərəli istifadə edilməsi və sosial-iqtisadi inkişafın sürətləndirilməsi üçün nədir?

- heç nə deyil
- başlıca amil və əsas şərtidir
- istiqamətidir
- tənzimedicidir
- nizamlayıcıdır

333 Regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi həlledici səviyyədə hansı proqramların uğurla həyata keçirilməsindən asılıdır?

- siyasi
- iqtisadi və sosial
- texnoloji
- texniki
- təşkilati

334 İqtisadi və sosial proqramlar hər bir regionun nəyi nəzərə alınaraq müəyyən edilir?

- xidmət növləri
- spesifik xüsusiyyətləri
- istehsalın istiqaməti
- təşkilati vəziyyəti
- texnoloji imkanları

335 İqtisadi və sosial proqramlar geniş əhatəli məsələlərin özündə əks etdirməklə nəyə şərait yaradır?

- ekstensiv inkişafa
- sosial-iqtisadi inkişafa

- istehsalın ixtisaslaşmasına
- kooperasiyanın dərinləşməsinə
- tənzimlənmənin düzgün təşkilinə

336 Regionlarda iqtisadi inkişaf proqramlarının həyata keçirilməsində başlıca məqsəd nə ilə bağlı problemlərin vaxtında və uğurla həll edilməsinə nail olmaqdır?

- intensivləşmə
- həyat şəraiti
- struktur dəyişikliklərlə
- ixtisaslaşma ilə
- əmək haqqı ilə

337 Regionlarda iqtisadi inkişaf proqramları ilə əlaqədar yerli idarəetmə orqanları çalışmalıdırlar ki, onlara məxsus mülkiyyət qorunsun və nə edilsin?

- azaldılsın
- artırılsın
- paylanılsın
- bölünsün
- sabit qalsın

338 Regionların sosial-iqtisadi inkişafı hansı problemlərin real həyata keçirilməsindən asılıdır?

- təşkilati
- sosial-iqtisadi
- texniki
- texnoloji
- siyasi

339 Mövcud imkan və ehtiyatlardan səmərəli istifadə olunması sosial-iqtisadi inkişaf üçün nədir?

- əsas maraqdır
- başlıca amil və əsas şərtidir
- nizamlayıcılıq
- istiqamətdir
- tənzimedicidir

340 Aşağıdakılardan hansı regional inkişafın səmərəsinə əks etdirir?

- düzgün stimullaşma
- səmərəli fəaliyyət
- düzgün planlaşma
- səmərəli maraq
- düzgün tənzimlənmə

341 Regionların əksəriyyətinin ərazisində kifayət qədər qaz, elektrik, su, rabitə, yol və s. xidmətləri mövcuddur. Yerli idarəetmə orqanları onların qorunmasına və nəəyinə nail olunmalıdırlar?

- dəyişdirilməsinə
- səmərəli istifadəsinə



- genişlənməsinə
- təzələnməsinə
- nəzarət edilməsinə

342 Regionların iqtisadi inkişaf proqramında nəyin inkişafının təmin edilməsi nəzərdə tutulur?

- heyvandarlığın müxtəlif sahələrinin
- aqrar sferanın
- texniki təmirin
- meliorasiya xidmətinin
- bitkiçiliyin bəzi sahələrinin

343 Regionların iqtisadi inkişaf proqramında bütün regionlarda nəyin tərkibi və quruluşunun dəqiq öyrənilməsi nəzərdə tutulmuşdur?

- meşələrin
- torpaq sahələrinin
- texniki təchizatın
- texnoloji proseslərin
- tikinti xidmətinin

344 Regionların iqtisadi inkişaf proqramında regionların nəyinin müəyyən edilməsi başlıca vəzifə hesab olunur?

- kooperasiya
- ixtisaslaşma səviyyəsi
- torpaq sahəsi
- kapital qoyuluşu
- inteqrasiya

345 Regionların iqtisadi inkişaf proqramında regionların aqrar sahəsində nəyin səviyyəsinin nəzərə alınması vacibdir?

- mexanikləşmənin
- maddi-texniki bazanın
- meliorasiyanın
- suvarmanın
- kimyalaşdırmanın

346 Regionların aqrar sferasında ümumi inkişafa nail olunması üçün nəyin inkişafı vacibdir?

- nəqliyyat formalarının
- müxtəlif təsərrüfatçılıq formalarının
- əmək haqqının
- əməyin təşkilinin
- texniki vasitələrin

347 Regionlarda sosial-iqtisadi yüksəlişin təmin edilməsi üçün aqrar sferada nəyin təşkili olduqca vacibdir?

- maddi marağın
- istehsalın
- əmək haqqının

- əməyin təşkilinin
- texnikadan istifadənin

348 Regional inkişaf proqramında bütün regionlarda (Abşeron istisna olmaqla) nəyin inkişafı nəzərdə tutulmuşdur?

- maddi-texniki bazanın
- aqrar sahənin
- yalnız kooperasiyanın
- yalnız inteqrasiyanın
- yalnız mexanikləşmənin

349 İqtisadi inkişaf proqramında regionlarda aqrar sferada nəyin inkişafı başlıca istiqamətlərdən biri hesab edilir?

- rentabelliğin
- sahibkarlığın
- əmək haqqının
- maya dəyərinin
- istehsal xərcinin

350 Regionların aqrar sferasında ictimai təsərrüfatların ləğv edilməsi, torpaq və əmlakın özəlləşdirilməsi nəticəsində nə formalaşır?

- rentabellik
- aqrar sahibkarlıq
- istehsal xərci
- əsas fondlar
- maya dəyəri

351 Regionların aqrar sferasında aqrar sahibkarlığın inkişaf səviyyəsi arasında nə mövcuddur?

- ölçüləri eynidir
- müxtəlif səviyyədə inkişaf edir
- heç nə
- eyni səviyyədə inkişaf edir
- ixtisası eynidir

352 Regional inkişafın təmin edilməsi üçün aşağıdakılardan hansının həyata keçirilməsi vacibdir?

- intensivləşmə
- həyat şəraitinin yaxşılaşması
- əmək haqqının artımı
- ixtisaslaşma
- struktur dəyişikliklər

353 Regional inkişaf əlaqədar olaraq yerli idarə orqanları onlara məxsus mülkiyyəti qorunmalı və nə etməli?

- sabitləşdirilməli
- artırılmalı
- paylaşmalı

- bölüşdürülsün
- azaldılmalı

354 Yerli idarə orqanların onların ərazisində olan xidmət sahələrini nə etməlidir?

- düzgün qorunmalıdır
- səmərəli istifadə etməli
- nəzarət etməli
- dəyişilməli
- genişləndirməli

355 Aşağıdakı xidmət sahələrindən hansını səmərəli yüksəldilməlidir?

- sosial işlərin
- bunların hamısı
- texniki tərəqqi
- meliorasiyanın
- tikinti, yol-nəqliyyat

356 Regionların sosial-iqtisadi inkişafının sürətlənməsi həlledici səviyyə nədən düzgün istifadədən asılıdır?

- maya dəyərindən
- əmək ehtiyatından
- istehsal xərcindən
- əmək haqqından
- inteqrasiyadan

357 Regionlarda mövcud resursların başlıca amili nədir?

- əmək sərfi
- əmək ehtiyatı
- ixtisaslaşma
- kooperasiya
- maya dəyəri

358 Regionlarda aqrar sahənin intensiv inkişafının başlıca şərti nədir?

- məhsuldarlıq
- əmək ehtiyatı
- ekstensiv inkişaf
- əmək haqqı
- maya dəyəri

359 Aqrar sahədə istehsal prosesinin həyata keçirilməsi və xidmətlərin səmərəliliyinin yüksəldilməsi nədən asılıdır?

- qurğulardan
- işçi qüvvəsindən
- mənfəətdən
- zərərdən
- rentabellikdən

360 Aqrar sahədə istehsal vasitələrindən istifadəni və xidmətlərin həyata keçirilməsini nəyin hesabına yerinə yetirmək mümkündür?

- satışın
- əmək ehtiyatın
- emalın
- tədarükün
- təchizatın

361 Aqrar sahənin regionlarda səmərəli fəaliyyət göstərməsinə dair tədbirlər sistemindən nədən səmərəli istifadəyə xüsusi fikir verilir?

- mübadiləyə
- əmək ehtiyatı və işçi qüvvəsinə
- satışa
- istehlaka
- mübadiləyə

362 Aqrar sahədə və regionlarda əmək ehtiyatı və işçi qüvvəsindən nə olunması çox mürəkkəb və müxtəlif cəhətli prosesdir?

- dinamikası
- səmərəli istifadə
- hesablanması
- tələbatın müəyyən edilməsi
- strukturu

363 Regionların aqrar sahəsində əmək ehtiyatından istifadə problemi aşağıdakıların amilləri hansı ilə əlaqədardır?

- yalnız sosioloji və demoqrafik
- yalnız demoqrafik, sosioloji və iqtisadi
- yalnız iqtisadi
- yalnız sosioloji
- yalnız demoqrafik

364 Regionların aqrar sahəsində əmək ehtiyatından səmərəli istifadə yolları müəyyən edilərkən aşağıdakılardan hansı nəzərə alınmalıdır?

- regionda təchizat üsulları
- regionun konkret şəraiti
- texniki qulluq
- tədarük formaları
- regionda satış formaları

365 Aqrar sahədə aşağıdakılardan hansı əmək ehtiyatına daxil edilmir?

- yeniyetmələr və ahıllar
- başqa sahədə işləyənlər
- əmək qabiliyyətlilər
- əmək qabiliyyəti yaşma qədər olanlar

əmək qabiliyyətli yaşından yuxarı olub, lakin işləyənlər

366 Regionların aqrar sahəsində əmək ehtiyatının əsas hissəsinə aşağıdakılardan hansı təşkil edir?

- ahıllar  
 əmək qabiliyyətlilər  
 qulluqçular  
 mütəxəssislər  
 yeniyetmələr

367 ASK-nın istehsal və xidmət sahəsində fəaliyyət göstərənlərin cəmi nəyi təşkil edir?

- qeyri fəal əhalini  
 işçi qüvvəsini  
 əmək ehtiyatının  
 əmək potensialını  
 fəal əhalini

368 ASK sahəsinə işçi qüvvəsinə yalnız kimlər aid edilir?

- yalnız ahıllar  
 yalnız faktiki işləyənlər  
 yalnız əmək qabiliyyətlilər  
 yalnız işçi qüvvəsi  
 yalnız yeniyetmələr

369 ASK sistemində işçi qüvvəsinə aşağıdakılardan hansı daxildir?

- bunların heç biri  
 bunların hamısı  
 yalnız əmək qabiliyyətində olan işləyənlər  
 yalnız işləyən yeniyetmələr  
 yalnız işləyən ahıllar

370 Regionların sosial-iqtisadi yüksəlişinin təmin edilməsində nədən səmərəli istifadənin əhəmiyyəti böyükdür?

- ahılların əməyindən  
 əmək ehtiyatı və işçi qüvvəsindən  
 əmək sərfindən  
 əmək haqqından  
 yeniyetmə əməyindən

371 Əmək ehtiyatı və işçi qüvvəsindən istifadənin iqtisadi səmərəliliyi müəyyən edilərkən hansı göstəricidən istifadə olunur?

- belə hesablanma aparılmır  
 müxtəlif göstəricilər  
 əmək sərfi göstəricisi  
 iş vaxtından istifadə  
 əmək məhsuldarlığı

372 ASK sistemində əmək ehtiyatı ilə işçi qüvvəsi arasında nə mövcuddur?

- əlaqə zəifdir
- sıx əlaqə
- heç nə
- əlaqə yoxdur
- asılılıq mövcud deyil

373 Regionlarda mövcud olan resursların başlıca amili nədir?

- informasiya
- əmək potensialı
- kooperasiya
- inteqrasiya
- koordinasiya

374 Aqrar sferanın intensivləşməsinin başlıca şərti nədir?

- əmək haqqı
- əmək potensialı
- məhsuldarlıq
- ixtisaslaşma
- kooperasiya

375 Aqrar sferada sosial-iqtisadi inkişaf nədən asılıdır?

- xalis gəlirdən
- işçi qüvvəsindən
- zərərdən
- rentabellikdən
- mənfəətdən

376 ASK sistemində işçi qüvvəsi əmək ehtiyatının nəyidir?

- əlaqə yoxdur
- tərkib hissəsidir
- təkrarı
- heç nəyi
- asılılıq yoxdur

377 ASK sistemində işçi qüvvəsindən istifadənin səmərəliliyi hansı göstərici ilə müəyyən edilir?

- işə cəlb olma əmsalı
- iş vaxtından istifadə səviyyəsi
- istehsalın həcmi ilə
- maya dəyəri ilə
- əmək məhsuldarlığı ilə

378 Regionlarda sosial-iqtisadi səmərəliliyin sürətləndirilməsi üçün aşağıdakılardan nəyə nail olunmalıdır?

- bunların heç biri

- bunların hamısı
- əmək ehtiyatından səmərəli istifadəyə
- iş qüvvəsindən düzgün istifadə
- məşğulluq səviyyəsinin yüksəldilməsi

379 Hər cür inkişafın, sosial-iqtisadi yüksəlişin başlıca amili nədir?

- əmək haqqı
- insan amili
- istehsal vasitələri
- maddi-texniki baza
- əmək sərfi

380 Cəmiyyətdən nə mövcud olmadıqda bütün sərvətlər, istehsal və xidmət mənbələrindən yalnız nə mövcud olanda səmərə almaq mümkündür?

- daxili investisiya
- işçi qüvvəsi
- maliyyə vəsaiti
- kredit
- xarici investisiya

381 Regionlarda, istehsal və xidmət sahələrində geniş təkrar istehsalın təmin edilməsinin başlıca şərti nədir?

- xarici investisiya
- əmək ehtiyatı
- kapital qoyuluşu
- investisiya
- kredit

382 Regionlarda istehsal və xidmət sahələrinin inkişafı üzrə tədbirlər hazırlanarkən nəyin mövcud olunması nəzərə alınmalıdır?

- kredit mənbəyinin
- işçi qüvvəsinin
- torpaq sahələrinin
- investisiyanın
- maliyyə vəsaitinin

383 Fəaliyyət göstərən sahələrin genişləndirilməsi və yerni iş yerlərinin yaradılması üzrə tədbirlər həyata keçirilərkən mövcud olan nəyin nəzərə alınması məcburidir?

- xarici investisiyanın
- əmək ehtiyatı və işçi qüvvəsinin
- kapital qoyuluşunun
- investisiyanın
- kredit mənbəyinin

384 Əksər regionlarda əhalinin və işçi qüvvəsinin axını necə baş verir?

- razılışmış qaydada

- kor-təbii
- planlı qaydada
- tənzimləmə ilə
- göstəriş əsasında

385 Regionlarda ümumi inkişaf yeni iş yerlərin açılması, fəaliyyət sahələrinin genişlənməsi nəyə səbəb olur?

- əmək sərfinin səviyyəsinə
- məşğulluğun yüksəlməsinə
- işçi axınına
- əmək haqqının səviyyəsinə
- kadr hazırlığına

386 Regionlarda fəaliyyət sahələrinin genişlənməsi əhəlinin və iş qüvvəsinin nəyinə təsir edir?

- sosial vəziyyətinə
- yerdəyişmə prosesinə
- əmək haqqına
- həyat şəraitinə
- gəlirlərinə

387 Regionlarda, xüsusilə ASK sistemində əhəli axını yüksək səviyyəli mütəxəssislərin nə olmasına səbəb olmuşdur?

- onların əmək haqqı artmışdır
- kəskin azalmasına
- çoxalmasına
- işə cəlb olunmasına
- ixtisasın artmasına

388 Əmək ehtiyatı və işçi qüvvəsinin təkrar istehsal prosesi daima nə olmalıdır?

- tənzimlənməsi
- təkmilləşməsi və yeniləşməsi
- azalması
- məhdudlaşması
- nizamlanması

389 Azərbaycan Respublikasında işçi qüvvəsinin təkrar istehsalı nə prosesdir?

- təşkilati
- qanunauyğun
- planlı
- kor-təbii
- sabit

390 Azərbaycan şəraitində əhəlinin və işçi qüvvəsinin təkrar istehsalı cəmiyyətin mövcud olması və inkişafı üçün nə mexanizmdir?

- kor-təbii
- əvəzolunmaz



- sabit
- planlı
- tənzimlənən

391 İşçi qüvvəsinin təkrar istehsalı tələb edir ki, işçi qüvvəsi kəmiyyət və keyfiyyətcə inkişaf etsin və onlar tələb olunan nə ilə tam təmin olunsun?

- istirahətlə
- maddi nemətlə
- təhsillə
- səhiyyə xidməti ilə
- mənzillə

392 İşçi qüvvəsinin təkrar istehsalı tələb edir ki, işçilər maddi nemət istehsal edən sahələri arasında nə edilsin?

- dəyişdirilsin
- səmərəli bölüşdürülsün
- hərəkət edilsin
- ixtisas alsın
- istirahət etsin

393 Aqrar sferada istehsal vasitələrindən və xidmətlərdən istifadə nə hesabına həyata keçirilir?

- əmək haqqı
- əmək potensialı
- istehsal
- emal
- mexanikləşmə

394 Aqrar sferada sosial-iqtisadi inkişaf nədən asılıdır?

- mexanikləşmə
- əmək ehtiyatı
- tədarük
- satış
- əmək haqqı

395 Aqrar sferada əmək ehtiyatdan səmərəli istifadə nə ilə bağlıdır?

- təşkilati
- sosial, iqtisadi, demoqrafik
- sosial amillər
- iqtisadi amillər
- demoqrafik

396 Azərbaycanda əhəlinin və xüsusilə işçi qüvvəsinin təkrar istehsalı üçün həmişə nə olmuşdur?

- ehtiyac olmamışdır
- hər cür şərait olmuşdur
- imkan olmamışdır
- bu proses baş verməmişdir

əhəmiyyət verilməmişdir

397 İşçi qüvvəsinin təkrar istehsalının inkişafı üçün aşağıdakılardan hansına ehtiyac yoxdur?

- maddi nemət istehsalının artımı
- kişi və qadınlar arasında düzgün nisbətənin yaranması
- insan artımının olması
- işçilərin əmək prosesində iştirakı
- ixtisas və peşə almağın mümkünlüyü

398 ASK sistemində istehsal vasitələrində istifadənin əsası, istehsal və xidmətin başlıca amili nədir?

- əmək haqqı
- əmək ehtiyatı və işçi qüvvəsi
- nəqliyyat
- maddi-texniki resurs
- sosial təminat

399 ASK sistemində işçinin əmək fəaliyyətində iştirak etməsi imkanları nəyi müəyyən edir?

- əmək məsuliyyətini
- əmək potensialını
- əməyin təşkilini
- əmək haqqının
- əmək məhsuldarlığını

400 İnsanların istedadı, təfəkkürə, ideya verməsinə görə müxtəlif olması əmək potensialında nəyə səbəb olur?

- potensial tənzimlənir
- potensial müxtəlif olur
- potensial inkişaf edir
- potensial sabitləşir
- potensial genişlənir

401 İnsanların təhsil, peşə-ixtisas, bilik, işgüzarlıq alması nəticəsində nə baş verir?

- potensial zəifləyir
- potensial müxtəfləşir
- potensial məhdudlaşır
- potensial inkişaf edir
- potensial sabit qalır

402 İnsanlar cəmiyyətin inkişafının bütün mərhələlərində öz potensialını artırmağa çalışır. Buna aşağıdakılardan hansı təsir göstərir?

- yalnız ailə, iş yerləri, kollektiv
- bunların hamısı
- yalnız kollektiv iş yerləri
- yalnız ailə, dövlət
- yalnız dövlət, iş yerləri, ailə

403 ASK işçi qüvvəsinin aşağıdakılardan hansı müəyyən edir?

- bunların heç biri
- bunların hamısı
- yalnız məşğul olanlar
- yalnız işləyənlər
- yalnız fəaliyyət göstərənlər

404 ASK əmək ehtiyatına aşağıdakılardan hansı daxildir?

- bunların hamısı
- məşğul olanlar və olmayanlar
- yalnız məşğul olanlar
- yalnız məşğul olmayanlar
- yalnız mütəxəssislər

405 ASK sistemində əmək potensialı və əmək ehtiyatı nəyi əks etdirir?

- məşğul olanları
- insan resurslarını
- işçi qüvvəsini
- işləyənləri
- işsizliyi

406 ASK əmək ehtiyatına aşağıdakılardan hansı daxildir?

- bunlar heç biri
- bunların hamısı
- yalnız real işləyənlər
- yalnız potensial əmək qabiliyyətli işçilər
- yalnız əhali qrupları

407 ASK sistemində real işləyənlərə aşağıdakılara hansı daxildi?

- bunların heç biri
- bunların hamısı
- yalnız əmək qabiliyyətli işçilər
- yalnız işləyən yeniyetmələr
- yalnız əlillər, ziyalılar, pensiyaçılar

408 ASK sistemində əmək fəaliyyəti dövründən səmərəli istifadə nəticəsində nəyə nail olunur?

- əmək sərfi aşağı düşür
- istehsal-iqtisadi yüksəlişə nail olunur
- maya dəyəri artır
- əmək haqqı artır
- rentabellik aşağı düşür

409 Əmək fəaliyyəti dövrü nəyə təsir edir?

- əməyin strukturuna

- məhsuldarlığa və qeyri-məhsuldarlığa
- əmək sərfinə
- əmək intizamına
- əmək haqqına

410 ASK istehsal dövrü ilə iş dövrü arasında yaranan fərq nədən aslıdır?

- bunların heç biri
- bunların hamısı
- yalnız texnologiyadan
- yalnız istehsal şəraitindən
- yalnız mexanikləşmə şəraitindən

411 Əmək ehtiyatının strukturunda başlıca amil hansıdır?

- ahıllar, pensiyalılar
- əmək qabiliyyətli
- mütəxəssislər
- yeniyetmələr
- qulluqçular

412 Aqrar sferada istehsal-xidmət sahəsində fəaliyyət göstərənlərin cəmi nədən ibarətdir?

- əmək potensialından
- işçi qüvvəsindən
- fəal əhalidən
- əmək ehtiyatından
- qeyri-fəal əhalidən

413 Aqrar sferada işçi qüvvəsi kimlərdən ibarətdir?

- işçi qüvvəsi
- faktiki işləyənlər
- əmək qabiliyyətli
- yeniyetmələr
- ahıllar

414 Aqrar sferada işçi qüvvəsi əmək ehtiyatının nəyidir?

- eyni anlayışdır
- tərkib hissəsi
- heç nəyi
- təkrarı
- əlaqəsi yoxdur

415 Regionlarda sosial-iqtisadi inkişafın sürətləndirilməi məqsədi ilə hər bir regionda konkret inkişafın nəyi müəyyən edilmişdir?

- əmək sərfi
- proqram və proqnozlar
- təşkili

- texnologiyası
- istehsal xərci

416 Sosial-iqtisadi inkişafa dair hazırlanan proqramların əsas istiqamətlərindən biri aşağıdakılardan hansıdır?

- əməyin elmi təşkili
- ETT sürətlənməsi
- istehsalın sabitliyi
- ixtisaslaşma
- kooperasiya

417 Sosial-iqtisadi inkişafın sürətlənməsi tədbirlərdə nəyə xüsusi fikir verilir?

- bunların heç biri
- makro və mikro səviyyədə inkişaf və idarəetmə
- makro və mikro səviyyədə tənzimlənmə
- makro və mikro səviyyədə inteqrasiya
- makro və mikro səviyyədə ixtisaslaşma

418 Regional sosial-iqtisadi inkişafa dair tədbirlərdə nəyin yüksəldilməsinə nail olunmalıdır?

- texnoloji proseslərin inkişafı
- əhəlinin həyat şəraitinin yaxşılaşması
- əməyin təşkilinin təkmilləşməsi
- əmək haqqının sabitləşməsi
- kadr hazırlığı

419 Regional sosial-iqtisadi inkişafının təmin edilməsi ilə əlaqədar qarşıda duran başlıca məsələlərdən biri nədir?

- inteqrasiyanın dərinləşməsi
- investisiya qoyuluşundan səmərəli istifadə
- əmək haqqının tənzimlənməsi
- maddi-texniki bazanın təşkili
- kooperasiyanın genişlənməsi

420 Regionların sosial-iqtisadi inkişafının həyata keçirilməsi ilə əlaqədar müəyyən edilən tədbirlərin həyata keçirilməsinə real imkan verən nədir?

- istehsalın tənzimlənməsi
- investisiya qoyuluşu
- istehsalın ixtisaslaşması
- istehsalın təşkili
- istehsal texnologiyası

421 Müasir dövrdə müxtəlif təsərrüfat formalarının və xidmət sahələrinin səmərəli fəaliyyət göstərməsi nədən asılıdır?

- ixtisaslaşma səviyyəsindən
- investisiya qoyuluşundan
- maya dəyərindən

- satış qiymətindən
- tədarük formasından

422 Makroiqtisadiyyatda investisiya qoyuluşları ümumi xərcin nəyindən biridir?

- artırılmasının
- tərkib elementlərindən
- azaldılmasının
- səmərəli istifadəsinin
- tənzimlənməsinin

423 Aşağıdakı istiqamətlərdən hansı investisiya qoyuluşuna aid deyil?

- infrastruktur
- xammal və son məhsulun saxlanması
- istehsal, sosial, yaşayış obyektləri
- qurğular, maşın-mexanizmlər
- əmtəə-material qiymətlilər

424 İntestisiya cəmiyyətdə geniş təkrar istehsalın uzun müddətdə inkişafında nədir?

- mənfəət
- vəsait qoyuluşu
- əmək sərfi
- maya dəyəri
- istehsal xərci

425 İntestisiya cəmiyyətdə geniş təkrar istehsalın uzunmüddətli vəsait qoyuluşu olub, hansı münasibətdə öz əksini tapır?

- kredit
- əmtəə-pul
- istehsal
- istehlak
- maliyyə

426 İntestisiya qoyuluşuna material, əmək və maliyyə məsarifləri daxil edilir ki, bu da nə istifadəsində xarakterizə olunur?

- xərc
- dəyər
- istehsal
- mənfəət
- gəlir

427 İntestisiyaya daxil olunan və dəyər ifadəsini xarakterizə edən material, əmək və maliyyə məsarifləri əmtəə-pul münasibətlərinin ən mühüm nəyindən biri hesab olunur?

- cəmləmə istiqaməti
- atributu
- inkişaf istiqaməti

- dəyişilmə meyli
- reallaşma şərti

428 Aşağıdakılardan hansı investisiya qoyuluşlarına aid deyil?

- intellektual sərvətlər
- istehsalın stimullaşdırılması
- pul gəlirləri, məqsədli bank vəsaitləri
- səhmlər, paylar, qiymətli kağızlar
- əmlak, əmlak hüquqları

429 İnvestisiya və əsaslı vəsait qoyuluşu anlayışı arasında fərq var və yaxud eynidirlər?

- tam eynidir
- müxtəlifdir
- eynidir
- oxşardır
- kəskin fərq yoxdur

430 Regionların sosial-iqtisadi inkişafın nəyi müəyyən edilməlidir?

- kooperasiyası
- proqram və proqnozları
- texnologiyası
- planlaşması
- inteqrasiyası

431 Regional inkişafın həyata keçirilməsinə real imkan verən nədir?

- istehsalın stimullaşması
- investisiya qoyuluşu
- istehsalın təşkili
- istehsal texnologiyası
- istehsalın tənzimlənməsi

432 Aqrar sferada investisiya ümumi xərcin nəyidir?

- təkmilləşməsi
- tərkib hissəsi
- azaldılması
- artırılması
- tənzimlənməsi

433 İnvestisiya ilə əsaslı vəsait qoyuluşu arasında nə vardır?

- biri digərini təkrar edir
- qarşılıqlı asılılıq var
- əlaqə yoxdur
- başqa məqsədləri var
- oxşarlıq yoxdur

434 İnvestisiya ilə əsaslı vəsait qoyuluşunun əhatəsi eynidirmi?

- investisiya məhduddur
- əsaslı vəsait qoyuluşu investisiyaya daxildir
- eynidir
- oxşardır
- müxtəliflik çox azdır

435 İnnovasiya nədir?

- texnologiyadır
- elmi-texniki tərəqqiyə yönələn investisiyadır
- istehsal növüdür
- xidmət formasıdır
- istehsal xərcidir

436 İnnovasiya uzun müddətli elmi-texniki tərəqqi əsasında iqtisadiyyata aparılan struktur dəyişikliklərə və fundamental tədqiqatlara yönəldilən vəsaitin nəyidir?

- kreditləşməsi
- maliyyələşməsi
- cəmi
- növü
- forması

437 İnnovasiya prosesi aşağıdakı istiqamətlərdən hansında baş verir?

- bunların heç birində
- bunların hamısında
- yalnız elmi-texniki proqramların həyata keçirilməsi
- yalnız struktur dəyişiklikləri
- yalnız məhsuldar qüvvələrdən dəyişikliklər

438 İnnovasiyanın iqtisadi və sosial səmərəliliyini təmin etmək üçün innovasiya təyinatlı investisiya resursları nə edilməlidir?

- tənzimlənməlidir
- müəyyən edilməli
- azadılmalı
- artırılmalı
- dəyişdirilməli

439 İnnovasiya istiqamətli maliyyə vəsaiti aşağıdakı istiqamətlərdən hansına yönəldilir?

- bunların heç biri
- bunların hamısı
- yalnız yeni məhsulların buraxılmasına
- yalnız istehsal və əməyin texniki silahlanmasına
- yalnız istehsalın genişləndirilməsi və yenidən qurulmasına

440 ASK-nin maddi-texniki bazasının möhkəmləndirilməsi və ondan səmərəli istifadə edilməsi nədən asılıdır?



- stimullaşmadan
- əsaslı vəsait qoyuluşundan
- kreditləşmədən
- ssudadan
- yardımlardan

441 ASK-da əsaslı vəsait qoyuluşu nəyin inkişafında həlledici əhəmiyyətə malikdir?

- əmək haqqının artırılması
- geniş təkrar istehsalın inkişafı
- istehsalın inkişafı
- xalis gəlirin müəyyən edilməsi
- iqtisadi əlaqənin təşkili

442 ASK-da əsaslı vəsait qoyuluşu nəyin həllinin başlıca maliyyə mənbəyidir?

- təchizatın
- sosial problemlərin
- emalın həyata keçirilməsinin
- əmək sərfinin
- tədarükün

443 ASK sistemində əsas fondların təzələnməsinə, genişləndirilməsinə, yenidən qurulmasına və modernləşdirilməsinə sərf olunan vəsait nəyi təşkil edir?

- mənfəətdən ayrılmalardan
- əsaslı vəsait qoyuluşunu
- inkişafın maliyyələşməsinə
- istehsalın kreditləşməsinə
- maddi-texniki bazanın inkişafını

444 Əsaslı vəsait qoyuluşunun müəyyən hissəsi əsas fondların sadə təkrar istehsalını, qalan başlıca hissəsi ilə həyata keçirilməsinə yönəldilir?

- sabit təkrar istehsalı
- geniş təkrar istehsalını
- əməyin təşkilini
- əmək sərfini
- əmək intizamını

445 Əsaslı vəsait qoyuluşunun cəmi onun nəyini təşkil edir?

- məqsədsiz əsaslı vəsait qoyuluşunu
- ümumi əsaslı vəsait qoyuluşunu
- məqsədli əsaslı vəsait qoyuluşunu
- sadə əsaslı vəsait qoyuluşunu
- təkrar əsaslı vəsait qoyuluşunu

446 Əsaslı vəsait qoyuluşunun əsas fondların genişləndirilməsinə yenidən qurulmasına və modernləşməsinə yönəldilən əsaslı vəsait qoyuluşu nədir?

- istifadəsiz qalan
- xalis
- tənzimlənən
- nizamlanan
- istifadə olunan

447 Əsaslı vəsait qoyuluşunun tərkibində xalis əsaslı vəsait qoyuluşunun xüsusi çəkisi artdıqca onun iqtisadi səmərəliliyi nə olur?

- yenidən hesablanır
- yüksəlir
- dəyişmir
- sabit qalır
- aşağı düşür

448 Aqrar sferada investisiya ümumi inkişafda nədir?

- səmərəlilik göstəriciyi
- vəsait qoyuluşu
- istehsal xərci
- maya dəyəri
- əmək sərfi

449 İntestisiya aqrar istehsalın inkişafında hansı münasibətləri əks etdirir?

- mübadilə
- əmtəə-pul
- maliyyə
- kredit
- istehlak

450 Aqrar sferada aşağıdakılardan hansı investisiya qoyuluşuna daxil deyil?

- intellektual sərvətlər
- stimullaşma
- səhmlər, qiymətli kağızlar
- məqsədli bank vəsaiti
- əmlak, əmlak hüquqları

451 ASK sistemində öz təyinatına görə əsaslı vəsait qoyuluşu hansı hissələrə ayrılır?

- saxlama və satış
- istehsal və qeyri-istehsal
- sadə və mürəkkəb
- sadə və geniş
- sənaye və emal

452 Regionlarda sosial problem sahəsində mövcud olan nöqsanlar əsaslı vəsait qoyuluşunun tərkibində qeyri-istehsal təyinatlı vəsait qoyuluşunun xüsusiyyətində nəyi tələb edir?

- yenidən baxılmasını

- kəskin artmasını
- sabit qalmasını
- azalmasını
- səmərəli təşkilini

453 ASK əsaslı vəsait qoyuluşu geniş təkrar istehsalın başlıca nəyidir?

- inkişaf amilidir
- maliyyə mənbəyidir
- istiqamətidir
- göstəricisidir
- səmərəliliyidir

454 ASK-nın maddi-texniki bazasının möhkəmləndirilməsi, məhsul istehsalının artırılması və həyat şəraitinin yaxşılaşması nəyin hesabına aparılır?

- borcların
- əsaslı vəsait qoyuluşunun
- kreditin
- yardımların
- tədbirlərin

455 ASK yüksək nəticələrə nail olması üçün əsaslı vəsait qoyuluşunun artırılmasına quruluşun təkmilləşməsinə nə edilməlidir?

- fikir verilməməlidir
- nail olunmalı
- sabit saxlamalı
- daima dəyişdirilməli
- göstəriş əsasında dəyişdirilməli

456 ASK-da əsaslı vəsait qoyuluşunun tərkibində aşağıdakılardan hansı istiqamətin xüsusi çəkisi daha çoxdur?

- sair sahələr
- torpaq işləri ilə əlaqədar olan işlər
- maşın-mexanizmlər, avadanlıqlar
- istehsal və qeyri-istehsal təyinatlı binalar
- çoxillik əkmələr

457 ASK-da əsaslı vəsait qoyuluşundan istifadənin səmərəliliyinin yüksəldilməsi üçün onun səviyyəsi aşağıdakılardan hansına görə artırılmalıdır?

- bunların heç biri
- bunların hamısı
- yalnız sahə vahidi
- yalnız məhsul vahidi
- yalnız iş vahidi

458 ASK-da əsaslı vəsait qoyuluşunun səmərəliliyinin artırılması üçün onun bölgüsü aparılarkən regionların nəyinin nəzərə alınmasına ehtiyac yoxdur?

- infrastruktur
- ekoloji vəziyyət
- yerli şərait
- istehsalın sahə quruluşu
- istehsalın perspektiv inkişafı

459 ASK-nın müəssisə və təşkilatlarının əsaslı vəsait qoyuluşunun maliyyə mənbəi hansıdır?

- borc kapital
- öz vəsaiti
- dövlət büdcəsi
- mərkəzi maliyyə vəsaiti
- kollektivin gəlirləri

460 ASK sistemində son dövrlər əsaslı vəsait qoyuluşuna tələbatın artmasının səbəbi nədir?

- satışın sabitləşməsi
- təbii ehtiyatlardan istifadənin çətinləşməsi
- əmək haqqının artması
- maya dəyərinin ucuzlaşması
- maddi-texniki bazanın artması

461 ASK müəssisə və təşkilatlarında əsaslı vəsait qoyuluşu nəyin hesabına formalaşır?

- sığortadan
- mənfəətdən
- pul gəlirindən
- ümumi gəlirdən
- əmək haqqından

462 Aşağıdakı mənbələrin hansı ASK-da əsaslı vəsait qoyuluşunun maliyyə mənbəinə daxil deyil?

- əsas fondların ləğv edilməsindən daxil olmalar
- əmək haqqından tutmalar
- mənfəət
- amortizasiya ayırmaları
- kredit resursları

463 ASK sistemində əsaslı vəsait qoyuluşunun artırılmasının başlıca məqsədi nəyin inkişafını təmin etmişdir?

- kadr hazırlığını
- geniş təkrar istehsalı
- maddi-texniki bazanı
- məhsulun saxlanılması şəraitini
- iqtisadi-istehsal əlaqələri

464 ASK-da əsaslı vəsait qoyuluşundan istifadənin məqsədəuyğunluğunu nə ilə müəyyən etmək mümkündür?

- azalma səviyyəsi
- iqtisadi səmərəliliyi
- strukturu

- istiqaməti
- artım səviyyəsi

465 ASK-da əsaslı vəsait qoyuluşundan istifadə nəticəsində əldə edilən əlavə mənfəətin əsaslı vəsait qoyuluşuna nisbəti nəyi əks etdirir?

- əmək haqqını
- səmərəni
- dinamikanı
- istiqaməti
- zərəri

466 Əsaslı vəsait qoyuluşu və investisiya eynidirmi?

- kəskin fərq yoxdur
- müxtəlifdir
- tam eynidir
- oxşardır
- eynidir

467 Aqrar sferada innovasiya nədir?

- texnologiyadır
- tərəqqiyə yönələn investisiyadır
- xidmətdir
- istehsala yönəldilən investisiyadır
- istehsal xərcidir

468 Aqrar sferada maddi-texniki baza nə ilə bağlıdır?

- stimullaşma ilə
- əsaslı vəsait qoyuluşu ilə
- kreditlə
- ssuda ilə
- subsidiya ilə

469 Aqrar sferada əsaslı vəsait qoyuluşu nəyin əsas maliyyə bazasıdır?

- tədarükün
- sosial problemlərin
- əmək sərfinin
- emalın inkişafının
- təchizatın

470 Regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə əlaqədar qarşıda duran başlıca problemlərdən biri aşağıdakılardan hansıdır?

- təchizatın təşkili
- ərazinin təşkili
- istehsalın təşkili
- istehsal prosesinin təşkili

satışın təşkili

471 Regional sosial-iqtisadi inkişafın sürətləndirilməsi üçün aşağıdakılardan nəyin düzgün idarə edilməsinin əhəmiyyəti böyükdür?

- kapital qoyuluşundan  
 regionların bütün imkanlarından  
 maşın-traktor parkından  
 suvarma sistemlərindən  
 nəqliyyat vasitələrindən

472 Regional siyasətlə regional tənzimlənmənin qarşılıqlı əlaqədə nəyinə ciddi diqqət verilir?

- əlaqəsinə  
 fəaliyyətinə  
 inkişafına  
 formalaşmasına  
 təşkilinə

473 Regional siyasət regional idarəetmənin bir çox problemlərinin nəyi ilə əlaqədardır?

- stimullaşdırılması  
 həlli  
 təşkili  
 təkmilləşdirilməsi  
 texniki silahlanması

474 Regional sosial-iqtisadi inkişafı səmərəli idarə etmək üçün dövlət real nəyə malikdir?

- tənzimləməyə  
 imkanlara  
 göstəriş verməyə  
 məsləhət verməyə  
 stimullaşdırmaya

475 Regional sosial-iqtisadi inkişafın idarə edilməsi üçün müvafiq normativ-hüquqi baza nəyə uyğun olmalıdır?

- kooperasiyaya  
 yerli şəraitə  
 ixtisaslaşmaya  
 tənzimləməyə  
 təşkilati tədbirlərə

476 Regional sosial-iqtisadi inkişafın səmərəli idarə edilməsi üçün ölkə daxilində əmin-amanlıq, siyasi sabitlik, iqtisadi inkişafın sürətləndirilməsi məqsədi ilə nə mövcud olmalıdır?

- maddi maraq  
 real şərait  
 iqtisadi mexanizm  
 təşkilati tədbirlər  
 sosial tədbirlər

477 Regionalın sosial-iqtisadi inkişafının idarə edilməsi üçün dövlətin nəyi olmalıdır?

- sosioloji amilləri
- maliyyə-iqtisadi və təşkilati-iqtisadi
- texnoloji amilləri
- texniki amilləri
- təşkilati amilləri

478 Regional idarəetmənin məqsədinin həyata keçirilməsi üçün onun hüquqi əsasını təşkil edən nəyi olmalıdır?

- ssudaları
- normativ-hüquqi bazası
- stimullaşma amili
- investisiyası
- kredit borcu

479 Regional idarəetmənin müvəffəqiyyətlə həyata keçirilməsi üçün onun normativ-hüquqi icra edən nəyi olmalıdır?

- satış kanalları çoxaldılmalıdır
- müvafiq təşkilat yaradılmalıdır
- hüquqşünası
- iqtisadi xidməti
- emal sahəsi genişləndirilməlidir

480 Hazırda ölkəmizdə regional siyasətin iqtisadi və inzibati-təşkilati vasitələrini əhatə edən nə sistemi fəaliyyət göstərir?

- təkliflər
- qanunlar
- xidmət
- sosial
- iqtisadi

481 Regional tənzimlənmə və idarəetmənin məqsədi dövlətin bu sahədə mövcud olan müvafiq nəyinə əsaslanır?

- əmək haqqı sistemində
- normativ-hüquqi əsaslarına
- göstərişinə
- tövsiyyəsinə
- qətnamələrinə

482 Regional tənzimlənmə və idarəetmə üzrə vəzifələr müəyyən edilərkən bu sahədə mövcud olan aşağıdakı istiqamətlərdən hansı əsas götürülür?

- müvafiq göstərişlər
- iqtisadi və təşkilati vasitələrə dair siyasət
- texnoloji proseslərin inkişafı
- texniki inkişaf
- təşkilati qaydalar

483 Ölkənin və xüsusilə regionların sosial-iqtisadi inkişafının sürətlənməsində nə həlledici əhəmiyyətə malikdir?

- stimullaşma formaları
- regional siyasət
- texniki təchizat
- tədarük sistemləri
- lizinq xidmətləri

484 Ölkənin iqtisadi inkişafının və sosial problemlərinin elmi əsaslarla həyata keçirilməsində nəyin əhəmiyyəti böyükdür?

- aqrokimyəvi xidmətin
- regional inkişaf siyasətin
- satış formalarının
- tədarük sistemlərinin
- təşkilati amillərin

485 Ölkəmizdə regional siyasət, inkişafın tənzimlənməsi və idarəedilməsi son dövrlər geniş inkişaf etsədə bu istiqamətdə hansı problemlər qalmaqdadır?

- təşkilati
- tələb olunan
- inzibati
- texnoloji
- iqtisadi

486 Regional sosial-iqtisadi inkişafın sürətləndirilməsinə nail olmaq üçün regional siyasət və regional inkişaf necə həyata keçirilməlidir?

- əmrə əsasən
- elmi əsaslarla
- plan əsasında
- göstərişə uyğun
- sabit

487 Son illər regional inkişafa dair qanunların, qərarların, proqramların qəbul edilməsinə baxmayaraq nəzərdə tutulan nəyə nail olunmamışdır?

- məsuliyyətə
- sosial-iqtisadi yüksəlişə
- əməyin təşkilinə
- əmək haqqına
- əmək intizamına

488 Azərbaycan Respublikasında regional inkişafın elmi əsaslarla idarə edilməsi və tənzimlənməsinə cavabdeh olan nə yaradılmışdır?

- tədarük mərkəzi
- mərkəzi orqan
- texnoloji xidmət
- iqtisadi xidmət



suvarma orqanı

489 Regionların sosial-iqtisadi yüksəlişinin sürətləndiyi hazırki dövrdə ölkəmizdə nəyin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir?

- əhalinin mədəni həyatını  
 əhalinin rifah halının  
 əməyin təşkilinin  
 əmək haqqının  
 əmək sərfinin

490 Regional inkişafın sürətləndiyi indiki mərhələdə nəyin təmin edilməsinə nail olunur?

- əməyin tənzimlənməsinin  
 əhalinin sosial müdafiəsinin  
 əhalinin istiqamətinin  
 əhalinin əmək şəraitinin  
 əhalinin məsuliyyətinin

491 Ölkəmizdə vahid dövlət regional idarəetmə orqanının yaradılması sosial-iqtisadi inkişafın sürətləndirilməsində başlıca nədir?

- əlaqələndiricidir  
 amildir  
 şahədir  
 xidmət növüdür  
 kadr təminatıdır

492 Regional inkişafın dövlət tənzimlənməsi və idarə olunması regional siyasətin həyata keçirilməsinin nəyinin məcmusudur?

- satışın təşkilinin  
 üsul və vasitələrin  
 texnoloji xidmətin  
 təşkilati vasitələrin  
 əməyin təşkilinin

493 Regional inkişafın dövlət tənzimlənməsi və idarə edilməsi qanunvericilik, icraedici, nəzarət orqanları fəaliyyətinin mühüm bir hissəsini əhatə edən mürəkkəb bir nədir?

- bölmədir  
 prosesidir  
 şahədir  
 müəssisədir  
 təşkilatdır

494 Regional inkişafın dövlət tənzimlənməsi və idarə edilməsi prosesində dövlətin bütün strukturları necə iştirak edirlər?

- ehtiyac olanda  
 bu və ya digər dərəcədə

- daima
- fasilələrlə
- vaxtaşırı

495 Regional inkişafın dövlət tənzimlənməsi və idarə edilməsi prosesində iştirak edən bütün dövlət strukturları öz fəaliyyətində hansı hissəni əhatə edirlər?

- inzibati ərazini
- bütün regional ərazini
- müəyyən ərazini
- coğrafi ərazini
- iqtisadi ərazini

496 Bütün ölkələrdə regional idarəetmə orqanlarının sayı, strukturu, təşkili formaları, inzibati-ərazi və coğrafi-ərazi bölgü sistemi ilə nə olur?

- bunlar müxtəlifdirlər
- sıx əlaqəli
- biri digərindən asılı
- heç bir əlaqə
- bunlar eyni deyil

497 Ölkənin inzibati-ərazi və özünüidarəetmə bölgüsü sisteminin mürəkkəb olması hansı regional idarəetmə orqanlarının yaranmasına səbəb olur?

- səmərəli
- mürəkkəb
- sadə
- çox sadə
- qarışıq

498 Dövlət regional idarəetmə orqanlarını bir çox əlamətlərinə görə hansı formada təsnifatlaşdırmaq mümkündür?

- qarışıq
- müxtəlif
- sabit
- mürəkkəb
- oxşar

499 Regional idarəetmə orqanlarının strukturu, hüquq və vəzifələri nəyə əsasən müəyyən edilir?

- icra hakimiyyəti tərəfindən
- qanunlara
- göstərişə
- tapşırıqğa
- bələdiyyə tərəfindən

500 Regional idarəetmənin hansı metodu müasir dövrdə sosial-iqtisadi inkişafa şərait yaradır?

- planlaşma

- psixoloji
- təşkilati
- inzibati
- iqtisadi